

SADIQ ŞÜKÜROV

***NƏRİMAN HƏSƏNZADƏNİN
YARADICILIĞINDA
ESTETİKA MƏSƏLƏLƏRİ***

Bakı - 2009

REDAKTOR: **Güldanə ƏMRULLAHQIZI,**
filologiya elmləri namizədi, dosent

S.Şükürov. N.Həsənzadənin yaradıcılığında estetika məsələləri.
Bakı, 2009. 120 səh.

Azərbaycan ədəbiyyatının, tarixinin görkəmli tədqiqatçısı və bir sıra qiymətli elmi əsərlərin müəllifi professor Sadıq Şükürov son illərdə Xalq şairi Nəriman Həsənzadənin ədəbi yaradıcılığı ilə müntəzəm məşğul olur və elmi-ədəbi-fəlsəfi araşdırırmalar aparır. Bunun nəticəsidir ki, ədəbiyyatşunas alim şair haqqında bir-birinin ardınca yazdığı «N.Həsənzadənin hayatı yuxudur, intəhası «cənnət» yuxusudur» (2004), «Nəriman Həsənzadənin yaradıcılıq yolu» (2004) və «Nəriman Həsənzadənin dramaturgiyası (Ədəbiyyatın tarixə, tarixin ədəbiyyata integrasiyası)» (2007) adlı elmi monoqrafiyalarını nəşr etdirmişdir.

Ədəbiyyatımızın, tariximizin, mənəvi dəyərlərimizin yorulmaz tədqiqatçısı professor Sadıq Şükürovun «Nəriman Həsənzadənin yaradıcılığında estetika məsələləri» adlı əsəri şairin zəngin yaradıcılığına daha dərindən nüfuz etdiyini, eləcə də geniş fəlsəfi dünyagörüşünü, bəşəri dəyərlərə malik olduğunu göstərir.

Bu dəfə şairin əsərləri məhz milli və dünya elmi-estetik fikri zəminində təhlil və təsdiq edilir. Bu, görkəmli alimin oxucularına yeni töhfəsidir.

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

*Ucal qızım, ucal qızım,
Körpə qəlbin qoy şad olsun.
Bir körpənin gülüşündə,
Dünya qəmdən azad olsun.*

N.Həsənzadə

20 oktyabr 1996

Azərbaycan Respublikasının Xalq şairi Nəriman Həsənzadənin ədəbi-bədii, elmi-fəlsəfi yaradıcılığının təhlilinə həsr olunmuş «Nəriman Həsənzadənin yaradıcılığında estetika məsələləri» adlı maraqlı, çox böyük səmi-miyyət və doğmalıqla yazılmış kitabının əlyazmasını diqqətlə və maraqla oxudum. İbrətamız, nüfuzedici, idrakı və fəlsəfi idi. Vətəndaşlıq qüruru, poetik əzmkarlıq, siyasi pafos əlyazmasının canını, «alfa və omeqası»nı təşkil edir. Bu barədə irəlidə bir qədər geniş danışacağımdan, başqa bir haşıyəyə keçmək istəyirəm.

Nəriman Həsənzadə ötən əsrin 90-cı illərində Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində işləyirdi. Mənim oğlum Rüstəmov Məzahir də «Kitab ticarəti və xarici iqtisadi əlaqələr» şöbəsində çalışırdı. Tale belə gətirdi ki, oğlum Məzahir könüllü olaraq cəbhəyə, Vətənin müdafiəsinə getdi, 1992-ci ilin avqust ayında həlak oldu... Azərbaycanın Milli Qəhrəmanıdır. Qəti deyə bilərəm ki, Nəriman Həsənzadə dərdimizi birləşdirdi... 1996-ci ilin may ayında ulu öndərimiz Heydər Əliyev

atası Məzahirin məzarına baş çəkməyə gəlmış 3 yaşlı nəvəm Təhminəni görmüş və onu qucağına götürmüştü... Bu hadisə hörmətli şairimiz Nəriman Həsənzadənin diqqətindən yayınmamışdı, öz hiss və təəssüratlarını iri bir şeir parçasında əks etdirərək mənə vermişdi. Şeir xüsusi bir məhəbbət və vurğunluqla yazılmışdı. Bu barədə Nəriman müəllimlə ya şəxsən görüşəndə, ya da telefonla söhbət salardıq. Mən də həmin şeirdən: «Bir körpənin güllüsündə Dünya qəmdən azad olsun!» beytini yada salardım və deyərdim ki, Nəriman müəllim, bu beyt xüsusi bir fəlsəfi əsərin mövzusudur. Bütün bəşəriyyət, hamımız çalışmalıyıq ki, körpələrimizin üzündən gülüş, təbəssüm əskik olmasın. Bu körpə təbəssümü insan xoşbəxtliyinə açılan qapı olmalıdır. Bunu nəzərə alaraq Nəriman müəllimin şeirindən bir parçanı yazımın əvvəlində epiqraf olaraq gətirdim. Hesab edirəm ki, həmin beytde ifadə edilmiş fikir Nəriman Həsənzadənin ideyalar aləminin, ictimai-siyasi dünyadərkinin açarıdır. Zənnimcə səhv etmirəm.

Sevimli şairimiz Nəriman Həsənzadəni 40 ildən artıqdır ki, yaxından tanıyorum. Onu da deyim ki, çox yaxından tanıdığım, həmsöhbət olduğum, ədəbi-bədii düşüncələrini birbaşa dilindən eşitdiyim şair eloqlularımızdan biri də Hüseyin Hüseynzadədir (Hüseyin Arifdir). Xüsusi sübuta ehtiyac yoxdur, deyim ki, Hüseyin Ariflə Nəriman Həsənzadə arasında bir doğmaliq, yaradıcılıq paralelləri müşahidə etmişəm. Nəriman müəllim mənim üçün çox əziz və doğmadır. Mənim nəzərimdə Nəriman Həsənzadə özünəməxsus yaradıcılıq dəsti-xətti, orijinal dünyaduyumu olan görkəmli şair, xalqının tarixinə yaxından bələd olan, elini-obasını övlad məhəbbəti və vurğunluğu ilə sevən bir vətənpərvər, görkəmli ictimai və dövlət xadimi, gözəl alim, istedadlı publisist, dəyərli pedaqoqdur. Bütün bu sahələrdə Nəriman müəllimi yaxından izləmək, müşahidə etmək imkanım olmuşdur. Nəriman Həsənzadənin Bakı Dövlət Universitetində estetikadan dərs dediyi də yadımdadır.

XX əsrin 70-ci illərində Universitetin azad partiya komitəsinin katibi işləyirdim. Nəriman müəllim aramızdakı yaxınlıqdan istifadə edərək mənim vəsitəmlə o vaxtlar Universitetin rektoru işləyən Faiq Bağırzadəyə nəzmlə bir ərizə yazış vermişdi. Nəriman ona dərs yükünün ayrılması barədə xahişini bildirmişdi. Faiq müəllim də Nərimanın ərizəsi üstündə nəzmlə dərkənar yazaraq o vaxtlar tədris işləri üzrə prorektor işləyən professor Əlövsət Abdullayevə göndərdi. Bunu hərdən Nəriman müəlliminin yadına salıram və deyirəm öyrənin bu sənədlər indi hardadır. Yerinə düşər deyim ki, Faiq Bağırzadə geoloq olmaqla yanaşı, həmçinin güclü bədii təfəkkürə malik idi...

Bir neçə yaradıcı şəxsi tanıyıram ki, onların səsi, səs tembri xarakterlərinin açarıdır. Bunlardan biri də Nəriman Həsənzadədir. Onun səsi qəribə bir keyfiyyətə malikdir. Cazibədar, çoxahəngli və deyərdim «möcüzəli»dir. Bu səs həmişə yadda qalan, cəzbədici və unudulmazdır. Bu yaxınlarda Nəriman Həsənzadə ilə birlikdə görkəmli bir filosof həmkarımızın anadan olmasının 80 illiyinə həsr edilmiş elmi yığıncaqdə iştirak edirdik. Söz xalq şairimiz Nəriman Həsənzadəyə verilmişdi. O da özünün ecazkar səsilə zalda iştirak edənləri «ovsunlamaqda» idi. Zaldan kimsə xahiş etdi ki, Nəriman müəllim bir qədər ucadan danışsın. Nəriman müəllim isə cavabında: «Vallah, səsim elə budur». Həqiqətən də Nəriman Həsənzadənin səsi ölçülü-biçimli səsdir. Onun xarakteri də bütöv və əndəzəlidir. Əlbəttə biz Nəriman Həsənzadəni yumşaq, həlim xasiyyətli, yüksək humanist şəxsiyyət kimi tanıyırıq. Amma müşahidələrim əsasında bilirəm ki, Nəriman Həsənzadə çox prinsipial bir şəxsdir, yeri gələndə vulkan kimi püşkürən, dağ seli kimi kükərəyen bir insandır. Nəriman müəllimi Ağstafada Saloğlu adlanan bir yerdəki bulağa bənzətmək olar. Bulağın bir gözündən sərin içməli su axır, üstdəki gözündən isə alov püşkürür. Budur Nəriman xarakteri, budur Nəriman dəsti-xətti.

Hiss edirəm ki, Nəriman müəllim haqqında kitabın müəllifi Sadıq Şükürovu çox intizarda qoydum. Buna görə də çalışacam ki, təqdim olunmuş kitab haqqında mülahizələrimi yığcam şəkildə söyləyim. Öncə bir təəssüratımı bildirim ki, Sadıq müəllim Nəriman Həsənzadə yaradıcılığına təsadüfən gəlib çıxmayıb; o, bu yaradıcılığın ardıcıl tədqiqatçılarından biridir; Nəriman Həsənzadə yaradıcılığına çox yaxından bələddir və yaradıcılıq haqqında tutarlı söz söyləməyə tam qadirdir.

Əsərin elmi aparatı zəngindir və dolğun təsəvvür doğurur. Kitabda müxtəlif dövrlərdə yaşayış-yaratmış mütəfəkkirlərin, tarixçilərin, filosofların, incəsənət nümayəndələrinin, şair və yazıçıların, sosioloqların əsərlərinə yerli-yerində istinadlar edilir. Ara-sıra Platon, Aristotel, Kant, Hegel, Şopenhauer, Nitşə və digər dünyamiqyaslı filosofların adlarına rast gəlirik. Əlbəttə, bunlardan da məqamında istifadə olunur. Azərbaycanın mütəfəkkirlərinə, şair və yazıçılarına, dövlət xadimlərinə, tarixçilərinə müraciətlər də Nəriman Həsənzadənin yaradıcılığının fəlsəfi-estetik təhlili zamanı Sadıq Şükürov tərəfindən əsərin məzmununa daxil edilir və hər biri bütövlükdə təbii görünür.

Oxularla bir məqamda şərtləşməliyik ki, əsərin qayə və məqsədi düzgün dərk edilsin. Hər şeydən əvvəl, nəzərə almalıyıq Nəriman Həsənzadə konkret peşədə, vəzifədə işləmiş və hazırda işləyən real şəxsiyyətdir, böyük pedaqoqdur, tədqiqatçıdır, dünya mədəniyyət tarixinə həsr olunmuş «Kulturologiya» (Bakı-2005) adlı qiyamətli dərsliyin müəllifidir. Nəriman Həsənzadə ad-san qazanmış, öz oxucu auditoriyası olan istedadlı şairdir, görkəmli publisistdir. Nəriman Həsənzadənin bir insan, şəxsiyyət və xadim kimi obrazı, siyasi çalarlı portreti yaradılkən Sadıq Şükürov tərəfindən dəyərincə və yerli-yerində nəzərə alınır. Lakin burada başqa bir məqam da ciddi diqqət tələb edir. Məsələ bundadır ki, Sadıq Şükürovun kitabının başlıca mövzusu Nəriman Həsənzadənin

bədii əsərləridir, ədəbi-bədii yaradıcılığıdır. Deməli, S.Şükürovun qarşısında çox çətin və mürəkkəb, eyni zamanda da olduqca maraqlı, nüfuzedici bir vəzifə durur. Bu da Nəriman Həsənzadənin nəzm əsərləri, poemaları, ayrı-ayrı şeirləri, dramaturgiyası əsasında hörmətli şairimizin estetik-fəlsəfi dünyaduyumunun başlıca xüsusiyyətlərinin elmi təhlildən keçirilərək oxuculara çatdırılmasından ibarətdir. Zəruri bir cəhətə də diqqəti cəlb etmək istəyirəm. Nəriman Həsənzadənin yaradıcılığını əks etdirən bu əsərin təhlili təkcə «estetik məsələlər»lə məhdudlaşdırır, daha doğrusu, onun hüdudlarını xeyli aşır. Bu da hörmətli şairimizin yaradıcılığının çoxçalarlılığından və zənginliyindən irəli gəlir.

Bizcə, müəllif digər «yol» seçməkdə çətinlik çəkmışdır və düzgün hərəkət etmişdir. Əsər əvvəldən axıra qədər xüsusi maraqla oxunur, təhlil üçün seçilmiş məsələ və problemlərin şərhi Nəriman Həsənzadənin yaradıcılığından gətirilmiş nümunələrlə, şeir parçaları ilə müşayiət olunur. Şərhlər bütövlükdə inandırıcı və təqdir olunanlardır. Əsərin strukturu əsasən normaldır və ciddi etiraz doğurmur. Girişdə problemin aktuallığı, işlənilmə səviyyəsi və s. şərh olunur. Əsərin şərhi «Estetika tarixinə gəzinti», «Əxlaq, etika və estetika», «Estetik qavrayış gözəl hissələr yaradır», «Estetika dərsini Poylu beşiyindən alan şair» adlı fəsillər üzrə həyata keçirilir. Belə hesab edirik ki, müəllif bir elm kimi estetika elminə kifayət qədər bələd olduğundan, estetikanın lazımı anlayış və kateqoriyalarını kifayət qədər bildiyindən bunların Nəriman Həsənzadənin yaradıcılığında öz təcəssümünü tapmasını kifayət qədər dolğunluqla və inandırıcılıqla göstərə bilmişdir. Bu cəhətdən gözəllik estetik həzz və estetik zövq, estetik hiss, komiklik, faciəvilik, dramatiklik və s. Nəriman Həsənzadənin yaradıcılığına istinadən gətirilmiş nümunələr əsasında şərh olunur.

Əvvəlcədən qeyd etdik ki, Sadıq Şükürovun əsərində əsas şərh obyekti təkcə estetika məsələləri deyildir. Əs-

lində burada Nəriman Həsənzadənin yaradıcılığı daha geniş planda şərh olunur. Burada biz əxlaq, etika məsələləri şairin ictimai-siyasi platforması, dünyaya fəlsəfi yanaşması öz əksini tapmışdır. Cəmiyyətdə, insani münasibətlərdə təsadüf etdiyi nöqsanlar, ədalətsizliklərin şair tərəfindən kəskin tənqididə də diqqətdən kənarda qalmamışdır. Müəllif Nəriman Həsənzadənin yaratmış olduğu həyat tablolarını nəzərə çatdırıa bilmişdir. Görkəmli ədəbiyyatşunas, professor Sadiq Şükürovun «Nəriman Həsənzadənin yaradıcılığında estetika məsələləri» adlı monoqrafiyası dəyərli elmi-tədqiqat əsəridir.

Yekun olaraq deyə bilərəm ki, Nəriman Həsənzadə xalq həyatının, ölkəmizdə baş verən ictimai-siyasi proseslərin, tarixi keçmişimizin parlaq və yaddaşqalan tablolarını yaratmış sevimli şairimizdir. Onun haqqında diqqətəlayiq əsərlərin çap olunması bizi həmişə sevindirəcəkdir.

Izzət RÜSTƏMOV,
Bakı Dövlət Universiteti
«Sosiologiya» kafedrasının müdürü,
fəlsəfə elmləri doktoru, professor

G İ R İ §

*Bir yerdə mən də böyük deyildi,
hamballar qorxmasın o yüksək deyildi.*

* * *

*Şairlə bir görüş, ya adı söhbət,
Allaha xidmətdi, bəndəyə hörmət.*

* * *

*Toyuq nəzərilə baxsalar, yəqin,
arpa bazarında bizimki tutmaz.*

N.Həsənzadə

Müstəqil Azərbaycan dövlətinin Xalq şairi Nəriman Həsənzadə zəngin, mənalı yaradıcılığı ilə daim diqqət mərkəzində olmuşdur. Sadə, səmimi şeirləri, epik-lirik, dramatik və publisistik əsərləri onun böyük vətəndaş olduğunu sübut edir. Həsənzadənin yaradıcılığında Xaqani, Əvhədi, Nizami, Nəsimi, Füzuli fəlsəfəsi, Vaqif, Vidadi saflığı, Q.Zakir, Seyid Əzim ehtirası, M.Hadı,

M.Ə.Sabir qüdrəti, S.Vurğun diapazonluğunu, R.Rza cürəti var. Nəriman Həsənzadə şeiri, eləcə də tarixi və dramatik xronikal əsərləri göyqurşağının bütün rənglərini özündə cəmləşdirən, yerüstü və yeraltı sərvətləri ilə zəngin olan Azərbaycan torpağı, Azərbaycan təbiəti qədər rəngarəngdir. İlk şeirindən başlayıb, ən yeni şeirini özünəməxsus intonasiya ilə oxuyarkən göz öünüə Şuşa, Cıdır düzü, Ağstafa, Qarayazı, Topxana meşəsi, Şəki, Şirvan gözəlliyyi gəlir, yeni dünyanın baharını tərənnüm edən, nəgməkar, tribunada və efirdə çox təmkinlə, mənalı danışan bir şair gəlir.

O, Azərbaycan xalqına, Azərbaycan torpağına dərin köklərlə bağlı vətəndaşdır. «Poylu – beşiyim mənim» eposu Nəriman təxəyyülünü həm etik, həm də estetik cəhətdən tamamlayır. Xalq yaradıcılığının xüsusi formalarından biri olan bu eposda xalqın adət-ənənələri, qəhrəmanın keçmiş, həm də Nərimanın keçmiş, gözəl gələcəyi, başı qarlı dağları, Xəzəri, Göt gölü, Maral gölü, çəmənlikləri öz əksini tapmışdır. Nəriman Həsənzadə yaradıcılığının belə geniş, hərtərəfli olması, onun yaradıcılığı haqqında müxtəlif mövzularda elmi əsərlər, monoqrafiyalar yazımağa imkan vermişdir. Böyük yazıçı-alim Mir Cəlal Paşayev, akademiklərdən Məmməd Cəfər, Ziya Bünyadov, Mirzə İbra-

himov, Budaq Budaqov, İsa Həbibbəyli, Bəkir Nəbiyev; Akademianın müxbir üzvlərindən Yaşar Qarayev, Nizami Cəfərov; Xalq şair və yazıçılarından Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rüstəm, İlyas Əfəndiyev, Hüseyn Arif, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, İsmayıllı Şıxlı, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Simax Şeyda; prof. Qəzənfər Paşayev, prof. Rüstəm Əliyev, prof. Şamil Salmanov, dosent Güldanə Əmrullah-qızı; türk şairi Nazim Hikmət, balkar Xalq şairi Kaysın Kuliyev, kalmık Xalq şairi David Kuqultinov, abxaz Xalq yazılıcısı Georgi Qulia, rus şair və tərcüməçilərindən Naum İsayeviç Qrebnev, Yakov Kozlovski, alman şairi Karl Otto, rus tənqidçisi A.A.Anikst, Q.Mitin və başqaları şairin yaradıcılığının bu və ya digər sahələrini tədqiq edib oxuculara çatdırmışlar.

Biz isə şairin yaradıcılığında azadlıq, etika və estetika¹ məsələlərindən bəhs etmək fikrindəyik.

Bu mövzunun işlənməsi bir tərəfdən N.Həsənzadənin yaradıcılığında toxunulmayan sahəni

¹ Estetika – yunanca *Aisthetikos* – hissi qavrayışa münasibət, yəni varlıqdakı gözəlliyi insan tərəfindən dünyadan estetik surətdə dərk olunmasının xüsusiyyətlərini və gözəllik qanunlarına əsaslanan yaradıcılığın ümumi prinsiplərini, o cümlədən varlığı estetik surətdə əks etdirməyin xüsusi forması olmaq etibarilə incəsənətin inkişaf qanunlarını öyrədən elmdir.

şərh etməyə, digər tərəfdən isə onun keçdiyi həyat yolу («Nəriman Həsənzadənin həyatı yuxudur, intəhası «cənnət» yuxusudur»; 2004) əsasında bəzi estetlərin, həm də XX əsr estetlərinin ifrat baxışlarını tənqid etməyə imkan yaradır. N.Həsənzadə yaradıcılığı əsasında belə bir cəhəti də şərh etməyə çalışacaq ki, keçmiş irsə tənqid münasibət və gələcəyi qabaqcadan görmək, insana xidmət etmək və onu mənəvi cəhətdən, estetik baxımdan, etik çərçivə daxilində zənginləşdirməkdir. Ənənə və novatorluq, müstəqillik humanizmi, xəlqilik və azad fikirlilik gerçəkliliyinə və onun tərkib hissəsi olan sosializm dövrünü romantikasından fərqli olan XX əsrin 90-cı illərdən sonra yaranan ədəbiyyatda yeni inqilabi romantikaya sahib olmağın qanuna uyğunluğu kimi mühüm problemlərdə Sovet dövrü estetiklərinin baxışlarının sağlam düşüncə üçün o qədər də yaramadığını qeyd edərkən, Nəriman Həsənzadənin yaradıcılığına ona görə söykənirik ki, o, mədəni irsimizin ləyaqətli varisidir, novator sənətkardır. Şairin yaradıcılığında xəlqilik və xalq təssübkeşliyi, insana və bəşəriyyətə məhəbbət özünün gözəl ifadəsini tapmışdır. N.Həsənzadənin etik və estetik baxışları və ədəbi-bədii yaradıcılığı idrakı cəhətdən milli və bəşəri bünövrə üzərində da-

yanmışdır. O, estetik şüurun, xüsusən ən yeni ədəbiyyatın meydana gəlməsi, tarixi rolü, ictimai əhəmiyyəti kimi mühüm məsələlərə müstəqil dövlət tarixi nöqteyi-nəzərindən yanaşmışdır. N.Həsənzadə Sovet dövründə yazdığı əsərlərində də bu məsələyə tarixilik baxımından ancaq çox ehtiyatlı yanaşış önəm vermiş, «Nəriman» poemasında qanunları deyil, tarixin gerçekliyini əsas, üstün saymış, ehtiyatı bilərəkdən «unutmuş», baş qəhrəman Nərimanovu götürmiş, buna görə də «başı ağrımış», dilindən izahat versə də, tövbə aktına – babası, Port-Artur qəhrəmanı Əliağa Şıxlinski kimi qol çəkməmiş, səbəbini soruşanda – «...tarixi gerçekliyi dana bilmirəm...» – demiş, Müstəqillik Aktına isə ilk qol çəkən deputatlar-dan olmuşdur. Antik ədəbiyyatda da deyilir ki, Qənimed Zevsin qarşısına şərab qoyur. Aristotel bu məsələni belə izah edir: – Allahlar şərab içmir, şərbət içir. «Poetika» kitabının müəllifi Aristotel bununla Qənimedə bəraət qazandırırmı? Lakin atılmış söz güləsi geri qayıtmır... Günahkar şair-dimi? Yox, metaforalardı. N.Həsənzadə də Sovet senzorunun qarşısına tarixi faktı – (metafora kimi – S.Ş.) qoymuşdur. Fakt isə qanunu gülünc vəziyyətə salib, özü sınımr, sindirir. Müəllifdən tələb

edirlər ki, əsərin baş qəhrəmanı Şaumyan olmalıdır. N.Həsənzadə deyilənə əməl etmir.

Qənimed Zevsin qarşısına şərab qoymaqla onun batinini ortaya çıxarıır. Axı, Zevs şər Allahıdır. O, insanların yanında üzüqara olduğu üçün bizim eradan əvvəl V əsrədə yaşayan qədim dövrün heykəltaraşı Fidiy onun siluetini qara daşa həkk etmişdir.

N.Həsənzadə də senzorun qarşısına həqiqət zəhərini qoymaqla Şaumyanın iyrənc xarakterini, batinini ortaya çıxarıır: Aristotel deyir ki, Allahlar şərab içmir, şərbət içirlər... Təkrarlayaq ki, Həsənzadə senzorun lafına qulaq asmır, Şaumyanın da Zevs kimi insanlara düşmən olduğunu göstəriş verənə başa salır. Zevs insanlara od verməsə də, Prometey xeyirxah ruhların köməyi ilə Zevsdən gizli odu insanlara çatdırır. Bu yerdə Həsənzadə Prometey¹ yolu getmiş, Prometeyləşmiş, etik baxımdan xalqının oğlu olduğunu sübut etmiş, estetik hissin etikadan sonra gəldiyinə laqeyd qalmış. Hər şeydən əvvəl soydaşlarına gerçəkliyi unutmamağı tövsiyə etmişdir. Antiq dünyasının böyük filosofu Aristotel Qənimedə kömək etdiyi kimi, türk dünyasının böyük siyasi xadimi və filo-

¹ Xeyirxah Allah Prometey ya nəhəng Yapetin əmisi oğludur, ya da Zevsin dayısıdır... «...Античная литература». M., 1973, str. 25.

sofu Heydər Əliyev də fakta əsaslanan, fikrindən dönməyən şairə kömək edir... Bu etik və estetik cəhətdən önemlidir, təqdirəlayıqdır.

İnsannın «Nəriman» və «Bütün Şərq bilsin» əsərlərindən aldığı estetik həzzdən əmələ gələn emosional yüksəliş çox zaman ona gətirib çıxarıır ki, dirləyici özünü bədii əsərdə təsvir olunan hadisələrin iştirakçısı kimi hiss edir. Daşnak Şaumyan bu əsərlərin qəhrəmanı olsaydı, tamaşaçı Şaumyanın cinayətlərinin iştirakçısı olardı.

N.Həsənzadə «Nəriman» poemasında və «Bütün Şərq bilsin» dramında yaradıcılıq təcrübəsinin püxtələşdiyini göstərmişdir. Əsərdə ekspressivlik çox vaxt şairin istedadının, varlığı obrazlı, dramatik şəkildə əks etdirməyin parlaq xüsusiyyəti kimi təzahür etmişdir.

Ədəbiyyatda ekspressionizmin yayılması, XX əsrin 20-ci illərinə təsadüf etsə də, poeziyada ekspressionizm təzadlı obrazların deformasiyası sayəsində dilə ifadəlilik, mənzum drama həm etik, həm də estetik çeviklik vermək səyi ilə xarakterizə olunur. «Bütün Şərq bilsin» əsərində ekspressionizm estetik qanunlara zidd mövqedə göstərilməmişdir. Dramda estetik zövq, dramdakı fəndlərin estetik zövqü bir-birindən fərqlidir. Səriyyə, Nəriman, Qələndər, Qocaoglu Süleyman

və başqaları müxtəlif zövqə malik insanlardır. Bunların arasındaki mühüm fərqi göstərməklə bərabər unutmaq olmaz ki, estetik zövq qabiliyyəti də hər şeydən əvvəl birinciyyə, real gözəllilikləri duymaq və onlardan həzz ala bilmək qabiliyyətinə əsaslanır. Bu baxımdan Nərimanovun zövqü və gözəllikdən həzz almaq hissi başqalarından onu fərqləndirən xüsusiyyətdir. Estetik həzz kimi, estetik zövqün də mənbəyi mücərrəd ideyalar, təsəvvürlər deyil, gerçəklikdir – «Atabəylər» dramında bu gerçəklik XII əsrin ictimai mühiti ilə müəyyənləşir və sağlam, yüksək estetik zövqə malik olub-olmamaqdan asılıdır. Fərq yalnız ondadır ki, estetik həzz daha çox hissiyyatla, hissi həyatla əlaqədar olub, obyektdə – insanda hissi həyat şəklində təzahür edir; estetik zövq isə hissi həyatla əlaqədar olmaqla bərabər, həm də ağıl, mühakimə qismində, xəyal, fantaziya, təsəvvür-lərlə əlaqədar olub insanda, subyektdə məhz estetik şüur, gözəllik haqqında anlayış gerçək şəkil-də və mənəvi bir keyfiyyət kimi formalaşır, həm də fərdi estetik baxış, estetik ideal xüsusiyyətləri kəsb edir. «Pompeyin Qafqaza yürüşü» xronikal dramında bu parçanı nəzərdən keçirək:

*Qadın namusuna toxunmaq olmaz,
İti bıçaq olur o dəmdə Qafqaz.*

*Gözəl alban qızı, əsl zadəgan,
Hüsnün qarşısında sarsılır insan.
Açır səngərdə də zərif bir çiçək,
Ona nə meh dəysin, nə əsən külək.
Səxavət göstərdi mənə bu dağlar,
Romada görüşsək, daha xoş olar.*

(Feofana)

*Troya şahzadəsi Briseidadan,
Alban şahzadəsi zərifdi, inan.
Onda Aqmemnon, indi də Pompey,
Əsir qadınlara əsirdi tale.*

İlkcan

*Romaya özüm yox, gedər cəsədim,
Pompeylə döyüdü hələ məqsədim.
Pompey qəsbəkardı.*

Pompey

*Qəsbəkar olmur,
Kim qalib gəlirsə haqlı da odur.*

İlkcan

*Qasid ağ atından yixila bilməz,
Bizim eşqimizə qəsd ola bilməz.*

Pompey

*Qasid səhv elədi bir cavan kimi,
Amma həlak oldu qəhrəman kimi.*

*Beldə çətin deyil qılınç gəzdirmək,
Beli yox, biləyi bərkitsin gərək.*

İlkcan

*Yaşamaq istəsə, Pompeyə olar,
Qasidə olmazmı qanlı qəsbkar.
Artıq olsa idi bir ayaq izi,
yeri əyərdimi daş – tərəzisi?!
Gedəndə ər getdi, ata dönmədi,
dünyadan soruşdum, dünya dinmədi.
Yox, Qasid qayıtsın, yenə qayıtsın,
o məndən gedibdi, mənə qayıtsın.*

Necə böyük kəşf, necə böyük istedad – Hə-sənzadənin mütəfəkkirliyinin, hissiyat aləminin, zövqünün təsdiqi bax budur: İnsani hisslərin dramatizmi. Həyat, insan, zaman və əxlaq bütövlüyü, sədaqət, estetik anlayış öz daxili psixologiyasında əsas sayılan mənada «ehtisas» (Einfühlung) ifadəsini ilk dəfə estetik anlayış kimi alman nəzəriyyəcisi və tarixçisi R.Fişer elmə daxil etmişdir və ehtisas nəzəriyyəsi F.Lipsin psixoloji estetikasının əsasını təşkil edir. XX əsrə N.Həsənzadə bu ehtisası (duyum) müsbət mənada götürmüş, lakin buradakı hiss, duyma, gözəllik insan şüuru-nun fəaliyyət məhsuludur, insanın bu və ya başqa bir real predmetə ruhən nüfuz etməsinin nəticəsi-dir. İlkcan – Pompeyə cavabı ilə sübut edir ki,

insan öz şürurunun sayəsində işgalçını məğlub edir, onu öz fikirlərini və hisslərini qavramaq məcburiyyəti qarşısında qoyur. Düşüncə və hə-yəcanlarının təsiri ilə özünə məhəbbət yaradır. Pompey emosional olsa da, bunu üzə vurmur... Həsənzadə bu qarşılaşmanın hissi baxımdan dramaturgiyaya gətirmiş, mükəmməl sənət əsərinin həm etik, həm də estetik gözəlliyində novator olmuşdur. Dialoq əxlaqi baxımdan hissidir. Yaşasın belə hiss!...

N.Həsənzadənin «Tariximiz, taleyimiz» (2002) kitabında sənət və sənətkarlıq, estetika və etika məsələlərinə aid bir çox dəyərli məqalə və mü-sahibələri, yerli və xarici ölkələrdə çağrılan simpozium və konfranslarda çıxış və məruzələri top-lanmışdır. Maraqlı cəhət ondadır ki, başqa mütə-fəkkir sənətkarlar kimi N.Həsənzadə də bu əsərində sənət haqqında, etika və estetikanın müxtə-lif məsələləri haqqında irəli sürdüyü nəzəri fikir-ləri özünün bədii əsərlərində təcrübi olaraq həll etmiş, öz yaradıcılığı ilə dövrümüzün sənətkarla-rına nümunə olmuşdur.

O, milli Azərbaycan ədəbiyyatının estetika və etikasının nəzəri məsələlərinə aid müxtəlif sənət adamları haqqında yazdığı məqalələrində, eləcə də ali məktəblərdə tədris olunan «Kulturologiya»

dərsliyində, şeir kitablarına yazdığı ön sözlərində yeri gəldikcə, Azərbaycan ədəbiyyatının bəzi nümayəndələrinin yaradıcılığına da istinad etmişdir. Problemin belə bir şəkildə həllinə çalışarkən o, ulu öndər Heydər Əliyevin belə bir göstərişinə əsaslanıb — bədii yaradıcılıq problemlərini «təmiz nəzəri yolla» həll etmək olmaz. Burada həyat materiallarına, tarixi faktlara əsaslanmaq məqsədə uyğun və faydalıdır.

Biz də bu problemi həll etmək üçün bir sıra böyük ədəbiyyatşunaslarının (Məmməd Arif, M.C.Cəfərov, B.Nəbiyev və b.), tarixçilərin, estetlərin, filosofların — İ.Rüstəmovun, F.Qasımkədənin, R.Mehdiyevin və başqalarının, eləcə də xarici ölkələrin müdriklərinin əsərlərini nəzərdən keçirmiş, müasir dövr üçün lazım olanlarını götürmüşük. Bu işdə bizə «Heydər Əliyev: Ədəbiyyatımız və mənəviyyatımız» (2005) kitabının böyük köməyi dəyib.

Belə bir həqiqəti də deyək ki, Nəriman Həsənzadəni tam mənasında Azərbaycana bağlamaq, onun böyük ideallarının sərhəddini daraltmaq olardı. O, mənənət Azərbaycan xalqına mənsub olduğu kimi, ideya və estetik baxımdan dünyanın əzilən sinfinə də məxsusdur.

*
* * *

N.Həsənzadənin yaradıcılığına bir neçə dəfə müraciət etməyim ola bilsin ki, bəzi həmkarları-nın iradına səbəb olar. Mən isə onlara türk dün-yasının dahi yazılıcısı, mütəfəkkir ziyalısı mərhum Çingiz Aytmatovun sözləri ilə cavab vermək is-terdim: «Öz şair çağdaşın haqqında mühakimə yürütmək – o, çoxdan tanınmış məşhur söz ustası olsa belə, həmişə mürəkkəb və məsul işdir. Bir həqiqəti təsəvvür etmək çətin deyil ki, klassikləri yalnız keçmişdə axtaranlar çağdaşın barədə de-yəcəyin tutarlı fikirlərə dodaq bütüb, ciyin çəkə bilərlər. Buna görə də, istər-istəməz işə ehtiyatla yanaşmağı vacib bilirsən. Xoşbəxtlikdən elə hal-lar olur ki, heç nə ilə hesablaşmadan, çəkinmədən öz çağdaşın haqqında ürəkdolusu, açıqca fikrini bildirirsən ki, buna da məsələyə hamburqsayağı yanaşma deyərlər». Bu fikirlərə rəğmən qəti bir inamlı demək olar ki, N.Həsənzadə yaradıcılığı orijinaldır. Milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Mənim təkrar Həsənzadə yaradıcılığına müraciət etməmin səbəbi də budur. Zən-gin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın çox-çox çətin ol-duğunu asanca təssəvvürümə gətirirəm. Bununla

belə unutmaq olmaz ki, ənənələr yalnız və yalnız müasirliyin gərdişində, yeni yaradıcıların yeni sözündə yaşayır.

*Mən yansam, sən yanarsan,
üşüsəm, üşüyərsən, –
dözməz sinəndə ürək.
Mən də yandım bir zaman,
üşüdüüm də sənintək.
Ancaq bildim sonralar,
sonra... lap sonra bir gün:
yanırmış, üşüyürmüş
o da bir özgəsiyçün.*

Şeir sənəti barədə, eləcə də estetika barədə mühakimə yürüdərkən biz tez-tez «poeziyanın sehri», «poeziyanın musiqisi», «poeziyanın sırrı» ifadələrini işlədir, bununla da adətən anlaşılması asan olmayan hissi qavrayışı, predmeti dəqiq müəyyənləşdirməyən qeyri-adi məfhumları, duyğuları, etik cəhətdən açmağa çalışırıq, şeirdəki estetik gözəlliyi, estetik məhiyyəti duymaq isdedad tələb edir. Bu tələb ilham pərisini hərəkətə gətirir və bu da gözəldir ki, hər kəs hər bir qabiliyyətli adam onları oxuyanda həyəcanlanır. Belə anlarda həmin adamlar özlərini şair hesab edir. Poeziyanın sehrli atribut vəzifəsini daşıyan estetika o zaman intəhasız təsirediciliyə, intəhasız kamilliyə qadir olur ki, şeir yaradanın fitri isdedadı mənəvi

təcrübəsi, etik çərçivə daxilində başlıca rol oynasın. Çünkü on dörd yaşlı yeniyetmənin poetik duyumu ilə yetkin adamın estetik hissi və fikirləri arasında böyük fərq var. Tarix «ələyinin» dibində qalan inciləri – dünyanın poetik söz antologiyasını vunderkindlər (onların dühasını inkar etmək məqsədində deyilik) deyil, zəngin mənəvi təcrübəyə, estetik zövqə malik olan qüdrətli şəxslər yaratmışlar. N.Həsənzadənin dünya mədəniyyəti tarixini araşdırıb yazdıığı tədqiqat əsəri olan «Kultrologiya» bu cəhətdən şairin estetikaya aid fikirlərini tarixiləşdirir və aydın olur ki, estetika tarixən Misirdə təşəkkül tapmışdır. Dünya mədəniyyəti irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən H.Cavidə, M.Hadiyə, M.Ə.Sabirə, S.Vurğuna, R.Rzayadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur.

*Rusyanın dar günündə qalxdıq ayağa,
rusun tankı, təyyarəsi getdi qabağa,-
Brandenburg qapısından düz Reyxştaqa!
Bakı nefti Moskvanın qan damarıydı,
Neft çıxaran Azərbaycan oğullarıydı.
...Şamaxılı Baş memarın günahı nəydi?¹-
Kremli tikən əllər bir möcüzəydi.*

¹ (XIV əsr Dmitri Donskoyun tapşırığı ilə Moskvaətrafi meşədə Kremli tikən 11 nəfər türkün izini itirmək üçün öldürdülər. Baş memarın adı Əli idi - S.Ş.).

*Qətli də bir möcüzəydi...
tərif üzəydi,
atamanın qılınçıyla tutuldu yası,
qoca tarix lənətlədi «Böyük knyazı».*

Bu, tarixdir, tarixin estetikası yatmış «gözəl»-dir. Yatmış «gözəl»in meyarı isə poeziyanın meyarıdır. Hər şeydən əvvəl, bu, sənətkarın yetkinlik meyarıdır. Onun kollektiv təcrübəmizlə həma-həng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin estetik harmoniyası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir. Dövr dəyişir, ömür keçir, lakin həqiqi sənət estetik cəhətdən varlığı bizə sevdirən sənət – dünyani bizim üçün əbədi həmişəyaşar varlığa çevirir. Əlbəttə, söhbət insandan – bütün əsrlərdə insan olmaq eşqi ilə sevməkdən, məhəbbət oduna yanmaqdan, qüdsiyyətdən gedir.

N.Həsənzadənin «Tariximiz, taleyimiz» kitabında toplanan müxtəlif məzmunlu əsərlərin hamisində aydınlıq və müdriklik görülürəm. Şairin təlatümü, inkar və təsdiqi, müsahibə xatırınə müsahibə, söz xatırınə söz deyil, qəlb çırpıntılarından, inamından doğan həyatı, insani duyğulardır. Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən-dərinə düşündürür. Bu prosesdə o, ya düşünməli, ya da düşünməməlidir. N.Həsənzadənin hissiyyatı ikinci cəhəti qəbul etmir. Bu düşüncənin es-

tetikası Bəşəriyyətin yaşamasına köməkdir. Lakin bu zaman «şairin özü də ixtiraçı olmalıdır» (Aristotel) və onun ixtirası cəmiyyətin tələbinə cavab verməlidir. Estetik duyumu gözəllikdən zövq alan şair üçün dayaz düşünmək hissi yoxdur. Həqiqi şair ehtirası xeyir və şəri, gözəlliklə eybəcərliyi, böyüklük'lə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq, məhz Həsənzadənin fikirlərindədir. Müttəfəkkir şairin əsas qayəsi də, uğuru da bundadır. Qadın–kişi münasibətindən doğan əbədi mövzu – Firdovsidə, Nizamidə, Xaqanidə, Füzulidə, Şəkspirdə, Balzak və Hüqoda, E.Zolya, Puşkin və L.Tolstoyda var, lakin o, Həsənzadənin qələmində təzələnib. Bu nə Dostoyevskinin «Ev sahibəsi»ndə təsvir olunan qadın, nə də Rəşad Nuri-Güntəkinin «Çalıquşu» romanındaki Fəridə obrazlarına bənzəmir.

*...Tələsmə bir məqam düssə əlinə,
inanma dünyanın gəlhagəlinə.
Arvadin – uşağa, qızı, gəlinə,
kişinin – arvada ehtiyacı var...*

*...Böyükəklər iş görüb, uşağam deyib,
basılıb o kəs ki, qoçağam deyib.
Nəriman, çox qızma, ocağam deyib,
ocağın bir oda ehtiyacı var...*

(«Ehtiyacı var»)

Həqiqət odur ki, kişinin qadına ehtiyacı ilahi ehtiyacdır: «qadınlar anadan ağıllı doğulur» (Budda). Sevgilisindən küsənin niskili, qəribəlikləri, zərafatları və bunun əksinə misralarda yaşayış mərdanə dözüm və vəfalılıq bizi gözlərimiz yaşarınca kövrəldir, şair sevgilisini adı söyüddən yox, «yaşıl söyüddən» soruşur...

*Gəlibmi, gedibmi,
yanına o mənsiz?
Sən onsuz özgəsən,
yad olub o, sənsiz, ay yaşıl söyüd.*

*Yağışlar yağanda,
yiğardı ovcuna.
O sənin saçını,
mən onun saçını, ay yaşıl söyüd.*

*Yanına qaçardıq
gülüşə-gülüşə,
yixila-yixila,
sürüşə-sürüşə, ay yaşıl söyüd.
Küsülü gülüşü,
düşürmü yadına.
Saçların tökülüb
ayaqlar altına, ay yaşıl söyüd.*

Ofelyanın («Hamlet») «Ay söyünd, ay söyünd – ay yaşıl söyünd» mahnisinden tamam fərqli olan «Ay yaşıl söyünd» şeiri xəfif kədərdən ibarətdir. Ofelya sevgilisini bir daha görməyəcəyində yaşıl söyüdü günahkar bilir... Həsənzadə «Ay yaşıl söyünd» şeirində nakamlıq rəmzi söyünd ağacanın altında görüşdüklərini, gəncliyə məxsus hisslərin şıltaqlığını başa düşməyib ayrıldıqlarını söyünd ağacından soruşur. Və sorğu insanı duyğulandırır, nəcibləndirir, onda ülvi hisslərin oyanmasına, gəncliyin estetikasına, yaradıcılıq təxəyyülünün inkişaf etməsinə, dünyani duymaq imkanlarının genişlənməsinə və s. kömək edir. «Ay yaşıl söyünd»də N.Həsənzadə gözəlliyi konkret olaraq hisslərin uyğunluğu, mütənasibliyi və harmoniyası kimi, oxucusunun öhdəsinə buraxarkən sanki deyir: – Siz gənc olubsunuzsa «yaşıl söyüdün altında deyil, bəlkə çiçək açmış iydə ağacının altın-da görüşübsünüz!». Lakin şairin yaşıl söyüdü estetik cəhətdən abırlı-həyalıdır, iydə ağacı etik cəhətdən xoşa gəlməyən hissləri yada salır... cünki şair hamiya doğma olan bu əzablı-işıqlı münasi-bətlərdə sözəgəlməyən ilahi duyğuları poeziyanın sehrilə əldə etmişdir.

Nəriman Həsənzadə bütün insanlara xas olan bu ehtiraslardan birbaşa zaman, məkan və fəzanın

abstrakt aləminə bizim günlərin həyəcanlarına – dünyanın nüvə təhlükəsinə körpü-fikirlər, körpü-obrazlar atır, yenidən hər birimizə, bütün nəsil-lərə, yenidən insana, öz qonşusuna, onun od-oca-ğına və bundan sonra bütün kainata üz tutur və bütün bu işlərdə o sözü diqqətlə seçir və yaxşı bilir ki: «Sözlə hər cür ifadədə aşağıdakı hisslər vardır: əsas səs, heca, bağlayıcı, isim, fel, üzv, fleksiya, cümlə. Əsas səs bölünməz səsdir, ancaq hər cür yox, elə bölünməz səs ki, onlardan məna ifadə edən söz yaranır...».¹

*Dünya bəlkə buna görə maraqlıdır.
Bəlkə elə
buna görə şairlər var,
yazılısı, oxunası, yüz əsər var.
Şənin, mənim arzumuzca,
dünya hökmü – fərman deyil.*

(«Vətənsiz»)

Sözə belə diqqət və hörmətlə yanaşan şairin ölçüsüz istedadı, estetik fəaliyyətin məzmunu, istiqaməti formalarına Həsənzadə ictimai həyat şəraiti baxımından müəyyənləşdirərkən babası Füzuli kimi sözə üstünlük vermişdir. Mənə görə,

¹ Aristotel. Poeziya sənəti haqqında. Bakı, 1974, səh.92.

oxucu Həsənzadənin poeziyasında estetik gözəllikdən könül xoşluğu əldə edirsə, bu elə tarixin özüdür. Oxocuların çoxu bu gün özünü, öz dünyasını, öz hiss və həyəcanlarını Həsənzadənin - «Vətənsiz», «Zümrüd quşu», «Kulturologiya», «Pompeyin Qafqaza yürüşü», «Atabəylər», «Kimin sualı var», «Heybədə gəzən şeir», «İtən səs haqqında nəğmə», «Ukraynalı qız», «İmzalar içində» və s. əsərlərində tapa bilər.

N.Həsənzadənin yaradıcılığında estetika məsələleri, poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu müstəsna dərəcədə çox vacib haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmayı bacarasan və xalqın dil mədəniyyətinə öz töhfəni verə biləsən. Bununla bahəm, Həsənzadənin poetik və estetik təfəkkür mədəniyyəti daha üstün məna kəsb edir. Və millilikdən ümumbəşəri zirvəyə qalxır. Onun obrazları dünyanın Sezar, Hegel, Şekspir, Evripid kimi görkəmlı şəxsiyyətlərinin həyatını oxuyub zənginləşir. Şair deyir:

*İlham Şekspri çox oxuyardı,
bir də Evripidi həssas duyardı,
Antik fəlsəfəni varaqlayardı,
Sezarla, Hegellə maraqlanardı.
Aşıq Ələsgərdən əzbər deyərdi,
qoca Herodota o baş əyərdi.*

*Astiyaqla bağlı əfsanələrdən,
Ağıllı fikirlər deyərdi hərdən.*

(«Kimin sualı var?»)

İndiki halda Həsənzadənin Sovet dövründə yazdığı əsərlərini oxuyanda, elə bil ki, dünyani oxuyursan. «Tariximiz, taleyimiz» bu cəhətdən onun əsl beynəlmiləlciliyinə aid çox mühüm mətləblərə cavab verir.

Bununla yanaşı, vacib bir məsələni Həsənzadənin xarakterini - beynəlmiləl şair olduğunu müəyyənləşdirən üstünlükləri barədə danışmaq isdərdim; - lirizm və vətəndaşlıq onun yaradıcılığında ayrılmaz, bir-birinə dayaq olan, estetik fəaliyyətə malik saz simləridir. Və bu simlər onun şəxsi və ictimai dünyagörüşünün sarsılmaz gücə malik olduğuna zəmanət verir. Həsənzadənin yaradıcılığını bütövlükdə oxuduqda məlum olur ki, o, böyük vətənpərvərdir, ağıllıdır, sözün yaxşı mənasında emosionaldır, gənc yazarlara yol göstərən, nəsihət verən şairdir.

N.Həsənzadənin yaradıcılığında estetika məsələleri – tarixi müasirlik baxımından yaşatmayı bacarıır, keçmiş xatırlamaqla gələcəyi sevdirir. Həsənzadə keçmişə görə əzab çəkmək isdəmədiyinə görə «Pompeyin Qafqaza yürüşü» və «Ata-

bəylər» mənzum dramlarını yazmış və bu da onun mövzu dairəsinin genişliyindən, hafizəsinin zənginliyindən, tarixi yaxşı bilməsindən xəbər verir.

Həsənzadənin yaradıcılığında estetika məsələlərini açıqlayarkən mənim üçün aydın oldu ki, tarix çoxdan ötüb keçib, nə haqlılar qalıb, nə də haqsızlar. Adama elə gələ bilər ki, keçmiş qaranlıqlarda yoxa çıxmışsa, əzab çəkməyə dəyməz. Lakin Həsənzadə keçmişsi bu günün gözü ilə müqəssir kürsüsündə oturdur: Pompeyi, II Tiqrani iflic vəziyyətinə salır, bu, tarixin səhifələrində saxladığı iflicdir, İnanc Xatunun başından estetik tacı götürür, nifrət tacını qoyur. Bəşəri hisslər bunu qəbul edir. Həsənzadə bizdə belə bir yəqinlik yaradır ki, indiki adamların taleyi keçmişdən asılıdır... Buna görə də estetikanın tarixinə də ötəri nəzər salmaq lazımdır. Axı, tarixin mərhələləri estetik hisslərdən məhrum deyil...

ESTETİKA TARİXİNƏ GÖZİNTİ

*Tarix bizim olubdu,
tarix yazan özgələr,
tarixə düşməyibdi
bizim tarixi hünər,
bizim tarixi kədər.*

* * *

*Nə vaxt yetişirsə böyük sənətkar,
hər xalqın şöhrəti o vaxta düşür.*

N.Həsənzadə

Hər hansı bir şairin yaradıcılığında estetika məsələlərindən söhbət açarkən estetikanın bir istilah kimi harada, kimlər tərəfindən, nə məqsədlə işlədildiyini xatırlamaq istəyirik, ona görə ki, ictimai inkişafın müəyyən mərhələlərində, böyük ictimai-tarixi təbəddülatlar dövründə mənəvi mədəniyyətin – poeziyanın bütün sahələrində olduğu kimi, estetik görüşlərdə də həmişə yeni bir mərhələ, yeni bir canlanma əmələ gəlmiş, həyat, məisət gözəlliyi insanın mənəvi gözəlliyi və poeziyadakı gözəllik haqqında yeni fikirlər, mübahisələr

yaranmış, yeni estetik tələblər, meyalar irəli sü-rülmüşdür... Mənsə estetikanı poeziya və rəsm əsərlərində daha yaxşı duyuram. Daxilən səsləri eşidirəm. Rəsm əsərlərində təbiət təsvirlərini görürəm, gözəllikdən həzz alıram. Bu baxımdan Səttar Bəhlulzadə və Maral Rəhmanzadənin tabloları mənim hisslərimə rahatlıq verir, çünki onlar sənət ulduzlarıdır. «Əsl sənət xalis güzgündür» (Kafka). Hər iki rəssam öz tablolarında Mirzə İrəvani və Vereşqaqın kimi zamanı arxada qoymuş, XX əsr Azərbaycanın mənzərəsini, təbiətin ekologiyasını kətan üzərinə köçürməklə vətəndaşlıq vəzifəsini yerinə yetirmişlər. Onların tablolarındaki həqiqətə, insanın mənəvi aləminə güclü təsir edən gerçəklilikə qeyri-səmimi yanaşmaq gözəlliyin estetikasını duymamaq deməkdir. «Çünki həqiqətlə (tarixi faktla – S.Ş.) oynamaq həyatla oynamaq deməkdir» (Kafka), həyat isə oyunbazları sevmir. Kar ol-sam da zövqsüz deyiləm. Bu zövqü mənə bəbəklərim verir, lakin mənə karın musiqi duyumuna malik olduğunu deyən tapılsa, bu, korun güzgүyə baxıb qaş-göz oynatmasını xatırladır.

Amma karla korun fərqi var. Onların fərqi belədir: - Kor güzgүyə baxmaqla özünüaldadır; onun yadda saxlamaq qabiliyyəti isə güclüdür. Kar isə şeiri oxuyur, öz daxili «məni» baxımdan onu

eşidir, zövq alır. Bu zövqü o qulağı ilə deyil bəbəkləri ilə alır. N.Həsənzadə bu məsələyə şərti baxır. Və deyir: «baxmaq hələ bilmək deyil, göz ilə dərk eləsək, ağıl ilə oxusaq»¹ (burada dərk etmək görmək mənasında işlənmişdir), həyat harmoniyası bəbəklərdə toplanıb hiss aləmini hərəkətə gətirir, insan predmetin mahiyyətini qavrayır.

Deməli, estetik zövqlə, başqa sözlə obyektiv gözəlliyi duymaqla, dərk etməklə, təsəvvür etməkdə, qiymətləndirməkdə həm hisslər, duyğular, həm də müəyyən mənada ağıl, dünyabixışçı iştirak edir. N.Həsənzadə bunu belə ifadə etmişdir:

*Elə dayanırsan, elə baxırsan,
elə bil qarşında quru bir daşam.
İpək saçlarını öpüb oxşayan,
elə bil hardasa
mən olmamışam.*

*Yuxuda görərdin nə vaxtsa hər dəm,
yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmışəm,
bu da bir yuxudur,
gəl, tanış olaq.*

*Qoluna girərdim... bu, yadindadır,
gedərdik... yolumuz, arzumuz şərik.*

¹ «Azərbaycan» jur. 2006, № 4. səh. 44.

*Qolum qollarının lap yanındadır,
toxunsa
biz indi üzr istəyərik.*

*Hayanda oldumsa səhər, ya axşam,
aradın sən məni, gəzdin sən məni.
İndi gözlərinin qabağındayam,
hayanda durum ki,
görəsən məni. -*

«Atabəylər»də İnanc xatun da sanki Qızıl Arslana belə deyir. Bu misraların doğurduğu hiss insanı qıcıqlandırır mı? Axı, insanda ən nəcib estetik hisslər, duyğular oyatmaq baxımından bu şeirin həqiqi obyekti olan gözəl mühüm şərtdir, bu həqiqi gözəlliyi dərk etmək, düzgün qiymətləndirə bilmək üçün bütöv hissiyyat, ağıl, sağlam fikir, düşüncə zəruridir, bu mütləq lazımdır.

Gözəllik istər təbiətdə, istər cəmiyyətdə, istərsə insan mənəviyyatında və ya incəsənətdə olsun, gerçəkliyin nöqsansızlığıdır. Təbiidir ki, bu gözəlliyi, bu kamilliyi dərk edən subyekt – insan da hərtərəfli inkişaf etmiş insan olmalıdır ki, bu kamilliyi bəbəklərilə deyil, ağılla dərk edə bilsin. Belə olsaydı, estetik tərbiyəyə də ehtiyac olmazdı...

Deməli, kamil insanın qulaq seyvanları inkişaf edibsə, o, dərindən hiss etmək, duymaq qabiliyyəti olmadan, ister mübahisəsiz həqiqət olan real gözəlliyi, qəşəngliyi, istərsə də onun incəsənətdə, poeziyada bədii inikasını düzgün dərk etmək, düzgün qiymətləndirmək mümkün deyildir.

N.Həsənzadənin yaradıcılığından məlum olduğu kimi, estetik zövq insanın həyat tərzi, əməli fəaliyyəti ilə, həmçinin konkret, tarixi həyat şəraitinə görə, insanda əmələ gələn arzu və istəklərlə əlaqədardır. Çernışevskiyə görə gözəllik və gözəl olmaq insanda əmələ gələn arzu və istəklərlə əlaqədar olduğuna görə, ona belə bir tərif vermək olar: «Gözəl həyatdır, o məxluq insana gözəl görünər ki, onda öz anlayışına uyğun bir həyat görür...» İnsan üçün dünyada ən gözəl olan şeylərin ən ümumişi və ən təmizi həyatdır. «Gözəl o məxluqdur ki, onda həyatı öz anlayışımıza uyğun görürük». «Gözəl o predmetdir ki, bizə həyatı xatırladır... tərifi bizdə gözəllik hissi oyadan bütün halları kifayət qədər izah edir».¹

N.Həsənzadə yaradıcılığında bu gözəllik, hissi qavrayış, estetik həzz şəxsiyyətin ideya-emosio-

¹ N.Q.Çernışevski – Sənətin varlığı estetik münasibətləri. Bakı, 1956. səh. 23-24, 134.

nal və əxlaqi-siyasi tərbiyəsinin qüdrətli vasitələrindən biri kimi özünü göstərir.

N.Həsənzadə «Kulturologiya» tədqiqat əsərində müəyyənləşdirib ki: «Kulturologiya, sadəcə olaraq, əldə edilən mənəvi sərvətləri sadalamaq, yaxud mədəniyyəti, bir növ «inventarlaşdırmaq» kimi başa düşməyi təklif etmir və buna onun bir elm kimi haqqı da yoxdur. Bu elmin predmeti – ümumbəşəri və milli-mədəni prosesləri, insanların maddi və mənəvi həyatında baş verən hadisələri, tendensiyaları sosioloji mühit kontekstində öyrənmək, eləcə də tarixilik baxımından tənəzzül və inkişaf meyllərini göstərməkdir».

Kulturologiyani insan fəaliyyəti haqqında, mədəniyyət haqqında elm adlandıran müəllif daha sonra yazar ki: «...kulturologiyanın problemlərindən biri də dünya mədəniyyət tarixini və nəzəriyyəsini mərhələlərlə izah etməkdir». Başqa elmlər kimi, estetikanın predmeti bir dəfəyə müəyyən edilmiş, donmuş bir şey deyildir. İctimai tarixi təcrübənin inkişafı və insan idrakının ümumi tərəqqisi gedişində estetikanın obyektini təşkil edən predmet və hadisələrin də dairəsi genişlənmiş və bunlar haqqında anlayışlar dəyişmişdir.

Estetika təxminən iki min beş yüz il əvvəl quldarlıq qurluşu dövründə Misirdə, Babilistanda,

Hindistanda, Yunanistan, Roma və Çində meydana gəlmişdir. Bu və ya başqa predmetlərin estetik keyfiyyəti N.Həsənzadənin «Qadın» adlı şeirində daha gözəl və hissidir. Təsəvvürün gözəlliklə təsdiqidir.

...*Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına,*
...*Ağlaya, ağlaya gülümsəyir o,
Bəşər nəslimizə o həyat verir.*
...*Qadının sərvəti – öz bədənidir
Onu da kişiyyə mükafat verir...*

Haşıya:

Mən bir dəfə evimin xanımına «ay qız», – deyə müraciət edəndə, o: «Mən həmişə qadın olmaq arzusu ilə yaşamışam, indi də qadınam, özümü də çox xoşbəxt sayıram. Bəşəriyyət qadın gözəlliyindən zövq alır.

Cəfər Cabbarlı gör nə deyir:

...*Qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona.*

Deməli, qadın olmaq şərəfdır. Qadın estetik zövq mənbəyidir. Qadında olan lətafət, ülfət hansı varlıqda var... Mən bir qadın kimi bu evin,

bu uşaqların sahibiyəm. Sənin də sahibinəm. Lakin qadın ərsiz də qadın deyildir. Bir gör sənin çox sevdiyin Nəriman Həsənzadə nə deyir:

*Qadının birinci zərifliyi – ər,
zəriflik itirir*

ər itirənlər.

*Qadının birinci taleyidi – ər,
bəxtini itirir*

ər itirənlər.

*Qadının birinci ləyaqəti – ər,
qadınlıq itirir*

ər itirənlər.

*Soyuyur ev-eşik, buz olur yataq,
qadın yetim qalır*

uşaqdan qabaq.

*Dul qalmaq – yetimlik nişanəsiymış,
ər – qadın ömrünüñ*

kaşanəsiymış», –

- deyə etirazını bildirdi. Ərkyana deyilən bu cavabın özünəməxsus estetikliyi, hissin gümrahlığı insanı yalnız duyğulandırmır, düşündürür. Xanımımın «Zümrüd quşu» poemasından əzbər dediyi bu misralar insanı duyğulandırır, gözəlliklə ülviliyi qavramaq, düzgün başa düşmək, qiymətləndirmək və yaratmaq bacarığının əldə

edilməsinə və təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər sistemində tərbiyəvi xarakter daşıyır. Deməli, ər və arvad bir quşun iki qanadıdır... Bu bəlkə də Həsənzadənin müəyyənləşdirdiyi kimi estetikanın bədii başlangıcıdır?! Əgər belədirse, o, əməyi daha da canlandıracaq, məişəti bəzəyəcək, ailəni nəcibləşdirəcək. Artıq bu, estetik nəciblikdir. Hissi aləmin qadın gözəlliyinə verdiyi qiymətdir. Deməli, «qadının sərvəti – öz bədənidir, onu da kişiyyə mükafat verir» - deyən şair qadın bədəninin gözəlliyindən alınan zövqü estetik hisslə bağlayır.

Bəşər – qadın bədəninin gözəlliyindən doğulmuş və zəncirvari davam edir. Estetikaya tərixin bütün mərhələlərində mütəfəkkirlər, filosoflar, şair və incəsənət ustaları: – Platon, Aris-totel, Mikelancelo, Cordano Bruna, Con Lokk, Dekart, Monteskye, Jan-Jak Russo, Deni Didro, İ.Kant, G.F.Hegel, Q.E.Lessinq, F.V.Şellinq, F.Şiller, David Yum, Feyerbax, Dante, Hafiz, Nizami, Füzuli, Nəvai, L.Tolstoy, M.F.Axundov, Höte, G.V.Plexanov və b. biganə qalma-mış, estetikaya dair bir sıra maraqlı fikirlər söyləmişlər. Bu dahilər estetikaya aid fikirlərini nəzəri cəhətdən əsaslandıraraq incəsənətin bütün növlərinə şamil etmişlər.

Estetik qavrayışın meydana gəlməsi ilə bağlı Həsənzadə göstərir ki, insan gözəllik qanunları üzrə şüurlu olaraq, elə predmetlər yaratmağa başlayıb ki, onlar estetik həzz doğurur. Beləlik-lə, bədii fəaliyyətin müxtəlif növləri və bu fəaliyyətin məhsulları: əmək alətlərinin, məişət və mənzil predmetlərinin ornament şəklində verilməsindən rəssamlıq və heykəltəraşlıq, rəqs, musiqi, şeir və incəsənətin digər növləri əmələ gəlir. Bədii fəaliyyət məhsulları, incəsənət əsərləri ilə daim əlaqəsi sayəsində insanın estetik qavrayışı daha da inkişaf edir ki, bu da onda gözəllikdən həzz almaq qabiliyyətini tərbiyələndirir. N.Həsənzadənin yaradıcılığında estetik təsəvvürlərin – zövqlərin, nəzəriyyələrin və idealların yaranmasına və inkişafına kömək edən məsələlərdən biri də budur. Buna görə də şair gözəlliyi mənəvi sərvət sayır. «Təzə bir təbəssüm, gözəl bir bədən, Qoy elə-ölkəyə bir ziynət olsun». Dünya incəsənəti tarixində adı hörmətlə çəkilən Mikelancelo da «Yer üzərində qadın bədənidən - gözəlliyyindən gözəl heç bir şey görməmişəm, yoxdur», - deyərkən insanın ruhi aləmini oyadan, ona hakim kəsilən ikinci xilqəti təsəvvürünə gətirmir. Xalq yazıçısı Mehdi Hüseyn də «Kin» povestində «qadının qıyacı baxışı, ordular fəth edən bir qəhrəmanı yoldan edər», - deyərkən, gözəlliyi əsas şərt sa-

yır. İ.Şıxlının «Dəli Kür» romanında Cahandar ağa Allahyarın arvadı Mələyi qaçırır, günahkar onun gözəlliyidir. Lakin, ümumiyyətlə gözələ münasibət ikili xarakter daşıyır. Mənim üçün gözəl olan başqalarına çirkin ola bilər. N.Həsənzadə buna hisslərin harmoniyası baxımından qiymət verir: «Gözəlsiz – millət də igidsiz qalar». Bu Həsənzadənin deyim tərzinin estetik kamilliyidir. Aşağıdakı misralara fikir verin:

*Qəhrəman sevgisiz dillərə düşməz,
Zövqsüz deməsin bizə gələcək.
Ürəyə məlhəmdir bu duygú, bu hiss,
Nə vaxt müsabiqə keçiriləcək,
Nə vaxt tanınacaq qız gözəlimiz?!
Gərək gözəlin də büstü qoyulsun...¹*

Estetik zövq insanın gözəlliyə, estetik keyfiyyətlərin zənginliyinə, ictimai praktika prosesində gözəllik, eybəcərlik, komiklik, faciəlilik və s. kimi təsəvvürlər mövqeyindən verdiyi qiyməti ifadə edir. Həmin qiymətvermənin predmeti incəsənət əsəri olduqda bu qabiliyyət estetik zövq adlanır. Şairin bu misralarındaki ilıqlıq «Sənə qurban olum, barışmaq imiş» deyimi alqışalayıq hisslərin yaratdığı kövrəklikdir. Bu şeirin iki tərəfi: - Obyektiv və subyektiv tərəfləri var. Bu

¹ N.Həsənzadə. Mənim gecəm gündüzüm. Bakı, 1973. səh. 91-92

şeirdəki obyektivlik onda təcəssüm etdirilmiş həyat, gəncliyə məxsus olan hiss, qönçəsi pardaxlanıb işığa çıxmaq istəyən qızılgülə oxşayır, şair deyir:

*Xoşdur ömrüm boyu hər əziyyətin,
amma əvəzsizmiş bir xasiyyətin, -
Güləndə gördüm ki, sənin niyyətin,
sənə qurban olum,
barışmaq imiş.*

Bu səmimi deyim, şair tərəfindən ideya-estetik cəhətdən dərki həmişə təkrarolunmaz fərdi xarakter daşıyır.

«Gecələr dünyada mən tək qalıram» şeiri də etik cəhətdən real həyatın inikasını əsassız subjektiv uydurma ilə, təsadüfi hisslər və əhvalatlar ilə əvəz edilməmişdir. Şeirdə tənhalığın doğruduğu hiss səmimi olduğu qədər də kədərlidir və bu kədər pessimizimlə müşaiyət olunmur.

Burada şairin yaradıcı fantaziyası onu tənha qoyub və misraların oyatdığı hiss estetik hissdir: Yaradıcı insanın gecələr tək qalması təbiidir və qəbahət yoxdur:

*Elə ki, əl-ayaq çəkilir tamam
elə ki, evlərdə işıqlar sönür,
gecələr dünyada mən tək qalıram,
bu dünya
sonsuz bir səhraya dönür.*

*Şam kimi yanssa da sinəmdə ilham,
nuru şölələnib çilçıraq olmur.
Gecələr dünyada mən tək qalıram,
bir kəsi haraya çağırmaq olmur.*

*Mənə haram olur, yaşamaq haram,
nəğmədən,
gülüşdən,
sevgidən uzaq.
Gecələr dünyada mən tək qalıram,
mən yetim qalıram, ey ana torpaq!*

*Görmək istəyirəm düzü-dünyani,
yağışı, küləyi, qarı, boranı.
Gecələr dünyada mən tək qalıram,
ey İnsan,
ey Günəş,
ey Səhər, salam...*

N.Həsənzadə gecələr dünyada tək qalandı bütün keçmiş həyatını, uşaqlığını ən xırda təfərrüatına qədər götür-qoy edir: Poylu körpüsündən keçir, özünün və anasının əzablı-əziyyətli günlərini göz qabağına gətirib diqqətlə nəzərdən keçirir, bu taleyi - tənhalılığı, şairliyi ona bəxş edən Tanrıya naşükürlük etmir. Əksinə, gecələrin tənhalılığından üşüsə də, bu tənhalılığın yaratdığı poetik düşüncənin estetikası xalqa xidmət vəzifəsini yerinə yeti-

rdiyinə görə özünü xoşbəxt sayır. Tənha qaldığı gecələr ona böyük əsərlər yazmağında çox kömək etmişdir. Onere de Balzak «Bəşəri komediya»sını, F.M.Dostayevski «Ölülər evindən qeydlər» əsərini məhz gecələr tənha qalanda yazımışdır.

«Gecələr dünyada mən tək qalıram» şeirində kədər nidaları hiss edilir, ucalır. Bu, aylı-ulduzlu gecədə təkqalma Həsənzadə üçün qırmızı imperiyanın buxovlarından azad edilməsinə və sənətkar həyatının ali mənasına – öz nəslini, dünyasını dəyişdirərək, müstəqillik yaratmağa, həqiqətə və ədalətə çağırıb aparmaq amalına inam və bu tənhalığın gözəlliyyinin verdiyi estetik ağrı idi.

Tənha gecənin estetikası, gerçəkliyin çevikliyindəki zəriflik... Artıq bu, xalq yazıçısı Mirzə İbrahimovun dediyi kimi, «İnsani hisslər poeziyası»¹dır, estetik sərvətdir – təbiətin predmet və hadisələrinin və ya insan əməyi məhsullarının, insanların estetik tələblərini ödəyə bilən müəyyən xassələrə malik olmasıdır, onda estetik hiss doğurmaq qabiliyyətidir.

*Nə duman var, nə çisək var,
Hər güldə bir kəpənək var.
Dağ döşündə ciyələk var,
Qızartısı yanaqdadi.*

¹ N.Həsənzadə. Seçilmiş əsərləri (ön söz). Bakı, 1984.

«Duman», «çisək», «gül», «kəpənək», «çıyələk» «yanaq», «qızartı» adı qaydada belə insanda estetik fikir doğurur və burada metaforalara ehtiyac qalmayıb.

N.Həsənzadə yaradıcılığında estetik sərvətlərin dairəsi yalnız epik-lirik əsərlərində deyil, xronikal mənzum «Atabəylər» və «Pompeyin Qafqaza yürüşü» əsərlərində də tarixi baxımdan genişdir. Tarixiliyin xronikallığını kəhraba dənələri kimi ipək sapa düzəmək o qədər də asan deyil, bunu bir yerə toplayıb, bir hissi qabiliyyətin prizması əsasında baxsaq görəcəyik ki, o bir estetik sərvət kimi insana zövq verir. «Bu da bir zarafat» şeiri bu cəhətdən gənclik ehtirasından irəliyə gələn zəncirvari sərvətdir. İnsanın daxili hissləri, daxili özünəməxsusluğu, mövqe və yeni gəncliyin (xalqın) ideya esetistik tərbiyəsinin güclü vəstəsi kimi «Bu da bir zarafat» şeiri insanın mənəvi cəhətdən yetkinliyini, yəni estetik duyğularının təsir qüvvəsini müəyyən edir. «Zarafat-zarafat tanış olduq, görüşdük, bir dam altda yığışdıq» deyən şair – oxucuya estetik həzz verməklə gənclərin mənəvi aləminə təsir göstərir. Bax, bu çevilik gənclərin estetik ideyalarının və zövqlərinin gözəllik və ülvilik haqqında təsəvvürlərinin formallaşmasında iştirak edir. Və bunun sayəsində də «Bu da bir zarafat»dakı ailə həyatının mərhələləri

üzrə başlayan gerçekliyi nəinki əks etdirir, həm də onu ailə daxilində dəyişdirir.

N.Həsənzadə ailə daxilində gözəl hissərlə süslənən bu estetik mərhələləri belə ifadə edir:

*Eh, bir vaxt evləndik,
qaynadıq, qarışdıq,
küsüşdük barişdıq –
sən demə,
hamısı zarafat.
Dəyişdi səmtini
suların axarı,
yuxarı-aşağı,
aşağı-yuxarı.
Qarışdıq çəməndə
güllərin ətrinə,
dəydik də arabır
sən mənim xətrimə,
mən sənin xətrinə.
İncikli yaşadıq
bir evdə üç saat
beş saat...
axırı yenə də zarafat.*

Burada hər şeydən əvvəl, insan özü, onun gözəllik qanunları diqqət mərkəzindədir: yaradıcı təfəkkür etik və estetik sərvətlərin daha yüksək dərəcəli sahələrindən birini tarixi sərvətlər: – memarlıq abidələri, heykəltaraşlıq təşkil edir və

N.Həsənzadə «Kulturologiya» əsərində: «Gözəllik düzümü» sözlərini hörmətlə xatırlasa da o, bütün dövrlərdə dəyişilməmiş, Şərqiñ yaratdığı bu istilah avropalıların leksikonunda özünü əbədiləşdirmiş, dünyanın bütün xalqlarının deyim tərzini zənginləşdirmişdir. N.Həsənzadənin tarixin xronologiyasına əsaslanıb yazdığı «Gözəllik düzümü» – qədim misirlilərin dilində Nefertiti olduğunu nəticəsinə gəldikdən sonra Nefertitinin Ex-natonun estetik gözəlliyə malik xanımı olduğunu sübut etdi... «Kim desə ki, qarşısına çıxan ən çətin sualların əsas cavabını insan verməlidir – elə o həmin insanın özüdür. O, bəşəriyyəti xilas edə bilər». Alman filosofu E.Fromm bu fikri təsdiqləmək üçün «Edip kolonnada» əsərində çar Edipin qızlarının tərbiyəsi ilə bağlayır, Misirdə matriaxal dövrü misal gətirir:

*Bu nədir! Görünür misirlilərdən
əxlaq qaydasını öyrənibdilər...¹*

XVI əsrдə əqidəsindən dönməyən və buna görə də tonqalda yandırılan İtaliyanın filosof şairi Cordano Bruno da bu həqiqəti belə bir şəkildə ifadə edir: «Qədim Misir mədəniyyəti yunanların, romalıların və yəhudilərin müəllimi olmuşdur».

¹ N.Həsənzadə. Kulturologiya. Bakı 2005. səh. 60.

«Kulturologiya» kitabında estetik-fəlsəfi fi-kirlərin nəhəngləri, dünya mədəniyyəti tarixinin tədqiqatçıları bunu təsdiqləyir.

N.Həsənzadənin kitablarını oxuyub qurtardıqdan sonra məlum olur ki, estetik hiss insan həyatında aparıcıdır, rolu böyükdür, insanın hərtərəfli inkişafına kömək edir, gerçəklilikin dəyişdirmədən də inkişaf etdirilməsi, estetik tərbiyənin mühüm vəzifələrindən biridir. Estetik hiss son dərəcə ictimaidır, ictimai cəhətdən şərtləndirilmişdir və cəmiyyətin estetik şüruru əks etdirir, təmiz estetik hiss subyekti ədalət qapısını, səxavət qapısını, məhəbbət qapısını, insanlıq qapısını açmağa yönəldir. Məhəbbət qapısında:

*Getdim gördüm bulaqdadi,
əl-üzünü yumaqdadi,
qoşa xallar yanaqdadi... -*

xalq mahnısı eşidilir. Həsənzadənin əsərlərinin ahəngini bununla yanaşı qoysaq, «Nəriman» poemasında Səriyyənin kimsəsizlikdən şikayətini eşidəcəyik:

*Hər kimsənin var kimsəsi,
mən bikəsin yox bir kəsi.
Ey kimsəsizlər kimsəsi,
mən kimsənin ol kimsəsi.*

Burada qaćılmazlıq ondan ibarətdir ki, hissi qavrayış yetkindir və Həsənzadənin şeirləri xalq yaradıcılığı üstündə köklənibdir. Əsl ölməzlik və əbədi həyat da xalq məhəbbətidir. Xalq məhəbbəti heç vaxt zəifləməyən hissələrin doğurduğu məhəbbətdir. V.Q.Belinski bunu insan mənəviyyatının ali xidməti hesab etdiyi üçün yazırıdı: «İnsanda yaratmaq qabiliyyəti bir istedad işə, yaradıcılıqda xəlqilik qabiliyyəti də başqa bir istedaddır. Bu istedadların hər ikisini özündə birləşdirən yaradıcılar çox tez-tez deyil, əksinə çox az-az meydana çıxır».¹

N.Həsənzadə Azərbaycan xalqının – eləcə də, sovet məkanında – hiss və düşüncələrini, bədii obrazları yüksək sənətkarlıqla verən, öz əsərlərində ən gözəl insani keyfiyyətləri tərənnüm edən: mətanət, mərdlik, vətən və xalq məhəbbəti, insanpərvərlik və hümanizm (N.Həsənzadənin başqa şairlərdə olduğu kimi yaradıcılığında bəynəlmiləlçilik də var...), düşmən üzərində qələbəyə inamı tərənnüm edən xalq nəğməkarıdır. Buna görə də onun aydın və təsirli bir dildə yazılan, Azərbaycan, rus və dünya poeziyasının nəcib ənənələrinə sadıq qalan əsərləri bəşər mədəniyyəti xəzinəsinə daxil olan nadir incilərdəndir. Onun dağ döşündən axan çeşmə kimi saf və bül-

¹ V.Q. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954, səh.339.

lur şeirləri, poema və dramlarının mənbəyi doğma vətənimiz və onun zəhmətkeş insanlarıdır.

N.Həsənzadə göstərir ki, hər bir sənətkar çalışmalıdır ki, yazdığı əsərlərlə Vətənə, xalqa məhəbbət yaratsın. Buna görə də ədəbiyyatımız gəncliyə ümumi nitqlər deyil, Vətən haqqında bədiiləşmiş məlumatlar verməlidir, çünki Vətən bütün arzu və hisslərin əməllərin beşiyidir.

Deməli, xəlqilik vətənpərvərlik əsərdə xalq, vətən adının çəkilib çəkilməməsindən asılı deyildir. Əgər vətən torpağının günəşli səhərləri, gözəl insanları, ulduzlu gecələri (T.Quliyevin «Bakı gecələri») xalqın yüksək ağılı və idealı həqiqi şeir dili ilə təsvir edilərsə, oxucu xəlqilik, vətənpərvərlik sözünü eşitməsə də, böyük Səməd Vurğunun dediyi kimi öz vətəninə məftun olacaq, öz xalqını sevəcəkdir. Həsənzadə yazar ki, şeir və nəgmələrimiz hər şeydən əvvəl təbiət və insan gözəlliyini tərənnüm etməlidir. «Poylu – beşiyim mənim» eposunda o yazar ki:

*...Mən yuxulu gəlib-getdim dünyaya bəlkə?
mən bir ayıq görmədim ki, ayılda məni...*

Şair öz poetik dünyasının yalnız gözəlliyini deyil, onu sevməyi də insanlara təlqin edir. Tanrı gözəlliyi yaradıb ki, ona baxasan (L.N.Tolstoy da bu fikirdədir), təbiəti də, Kür çayını da axar-ba-

xarlı yaradıb ki, ona tamaşa edəsən, tarixi yada salıb, babaların qəhrəmanlıqlarından zövq alasan, ruhən dincələsən.

*Romalılar Kur çayını bu yerdən keçib,
Poylu, səndən tarix keçib, gör nələr keçib.
Azərbaycan mən keçdiyim körpüdən keçib,
yazılmayan tariximiz bu torpaqdadır,
yazılanlar, pozulanlar Plutarxdadır.
Burda Qasid qılınc çəkib Pompeyin üstə,
leş axtaran o quzğunun, o leyin üstə...*

N.Həsənzadə şüurlu vətənpərvər, həqiqi mənada xalqın övladı olmaq üçün yalnız yaşadığımız torpağın varlığını, onun böyük tarixini deyil, gözəl xüsusiyyətlərini, yüksək mədəniyyətə malik insanlarını da istənilən dərəcədə öyrənməyi tələb edir. O göstərir ki, əgər şairlərimiz Muğan düzünə, Goyəzən dağına, Poylu körpüsünə, tarixi qəhrəmanlarımıza, neft səltənəti olan Bakıya, milli ənənələrini həmişə yaşıdan Gəncəyə aid şeirlər yazsalar, dastanlar bağlasalar, belə əsərlər vətənimizin qüdrətini, zəngin sərvətini oxuculara yalnız tanıtmaq deyil, onlarda qədim Odlar yurduna məhəbbət hissini daha da gücləndirər. N.Həsənzadənin dediyi kimi:

*Sərvlər içində itdik bir dəfə,
sərvlər yanında bitdik bir dəfə.*

*Töküllüb çiyninə saçlar ələndi,
dünyaya xurmayı tül səpələndi.
İqlimi dəyişdi bir gülün ətri,
yanında darıxdım səndən ötəri.*

Azərbaycanı qarış-qarış gəzən, gəzdiyi yerlərin həyat tərzini öyrənən Xalq şairi həmin yerlərin gözəl təbiətini, azad adamlarını ilhamla tərənnüm edərkən bəzən normal olmayan vəziyyətlə də rastlaşır və görür ki, sarmaşıq gülə sarılıb:

*Gül bitib, qanqala bax!-
tikan qarmaqarışıq.
Gülün gül bədənində
tor hörübdü sarmaşıq.*

Adətən hörümçək tor qurar, sarmaşıq isə burada cəmiyyətdə olan zəlillik, tüfeylilik, nankorluq mənasında verilmişdir.

Hansı mövzudan yazır-yazsın, yenə də şah mövzusu vətəndir – Azərbaycandır.

*...Ağstafa mənimkidir,
sən də mənim, Azərbaycan,
Səndən başqa nəyim vardır
məndə mənim, Azərbaycan.
Bir damlada bir ümməni vəsf elədim,
Azərbaycan.*

*Mən Poyluya səndən baxdım, –
bu ümmanın damlasına –
Poylu, səndən boylanıram,
Azərbaycan dünyasına.*

Bir anlığa, bu misralarda estetik hissin oyatlığı fikrin etik baxımdan bəşəriyyət üçün faydalı olduğunu nəzərdən keçirsək, şair keçid dövrünün anatomiyasını oxucuya belə təqdim edir.

*...Azadlıq dediniz... qeyrət elədik,
Dövlətsiz oldunuz, dövlət elədik.
Müstəqil elədik, qələt elədik?! –
quşlara dənsiniz köpək uşağı.*

Bu beyləri həm daxili – müstəqillik adı altında xalqı parçalayanlara, həm də xarici düşmənlərə aid etmək olar: 1828-ci ildə Qərbi Azərbaycana gətirilən ermənilər 1923-cü ildə dövlət statusu aldılar. 1978-ci ildə ermənilərin Qarabağa gətirilməsinin 150 illiyinə əzəmətli abidə qoyuldu... Abidənin açılışında Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev nitq söylədi...

N.Həsənzadənin bədii yaradıcılığını və publistikasını yaxından öyrənib dərk etsək görəcəyik ki, gözəllik Həsənzadədə iki cəhətdən məna əalarına malikdir. O da Vaqif kimi yalnız xarici gözəlliyi deyil, Q.Zakir kimi daxili gözəlliyyə daha

çox üstünlük verir və sanki deyir: mən gözəllərimi xarici görüntülərinə görə deyil, daxili gözəlliliklərinə görə yaratdım. Bu gözəllərin mənəvi aləmlərini həm etik, həm də estetik baxımdan qiymətləndirməyi estetlərin ixtiyarına verirəm. Mənim gözəllərimin etik cəhətdən qüsuru yoxdur...

Bu məkanda əsl sənət, xalq yaradıcılığına, xalq həyatına, xalq idrakına əsaslananda əbədiyaşar olur. Çünkü hər şeyin yaradıcısı xalq olduğu kimi, əsl ədəbiyyatın, bədii obrazların yaradıcısı da xalqdır, xalqa söykənən bədii təfəkkür sahibləri, insanlardır. Həsənzadə həyat və yaranış haqqında obrazlı, düşündürücü misralarla fikrini təmələyir.

*Bu da bir karvan yoludu, yüzü gedir, biri qalır,
O əsrdə öldürülən, bu əsrdə diri qalır.*

Azərbaycan demək üçün

*«Azərbaycan» şeiri qalır,
Aşıqların biri deyil, aşıqların Piri qalır,
mən tapşirdim bu dastanı Aşıq Ədalətə, şair.*

Bu misraların birincisi – «gələn gəlir, gedən gəlmir bu nə sirdi...» deyimində xalq təfəkkürünün məhsulunu yada salır, əbədiyaşar olur. «Nağıl» şeirində Nəriman nağıllar dünyasına baş çəkir. İki gənc arasındakı ülfət, hissi baxımdan daxili aləmi qavrama baxımdan estetikdir, zövq verir. Bu misralar:

*Nə səndən «Hardasan?» - soruşaydilar,
nə mənim işimə qarışaydilar.
Yenə danişaydin, yenə güləydin,
mənim gözlərimdə güzgülənəydin.
Sən dərsdən qalaydin,
mən işdən...*

*Ancaq
dərsdə də, işdə də hamidan qabaq
sənin qiymətini tez yazaydilar...*

Axırıncı misranın yaratdığı hissin estetikasını şərh etməyə ehtiyac yoxdur.

...Dünya bir azacıq nağıllaşıbdı. Bu əbədiyaşar hissi N.Həsənzadə «Poylu – beşiyim mənim» epo-sunda çox böyük ustalıqla qələmə almışdır.

*...Salyanda da, Gəncədə də toyumuz oldu,
baxtimiza çıxan qızlar gözəl qız oldu.*

*Biri Sara, o biri də Firəngiz oldu,
“Sağdış” olduq, “soldış” olduq
bir-birimizə,
sahib çıxdıq əslimizə və nəslimizə.*

*Bir-birindən gözəl idi iki şüx pəri,
hərəsi bir gənc şairin ilk şah əsəri.
Əbədiyyət sayırdıq biz o xoş günləri,
baxtimizi yazdı bizdən xəbərsiz...*

Bu misralarda həyati gözəlliyin, estetik zövqün, gerçəkliyin inikasını özünəməxsus şəkildə filosof kimi vermişdir.

M.Ə.Sabirin xatırəsinə həsr etdiyi «Heybədə gəzən şeir» bu cəhətdən maraqlıdır. Poemada söz, ritm harmoniyanın köməyilə (harmoniya estetik və bədii mənada cismani, mənəvi, zehni sahələrdə, o cümlədən sənətdə ahəngdarlığı ilə qiymətləndirilir) insanlara çatdırılır. Xatırələr əsasında yazılan «Heybədə gəzən şeir» poemasında M.Ə.Sabir obrazı sənətkarlıqla işlənmişdir. «Hop-hop»un tələbəsi balaxanılı Saat Nəzərova ithaf edilən bu poemada xalq Sabiri sevir, cütcü onun şeirlərini oxuyub əzbərləyir, heybəsində çörək əvəzinə şeir gəzdirən dilənçi qapıları döyüb sədəqə istəmir, darvazaları açan ev sahiblərinə «Ağlar güləyən»in nəgmələrindən pay verir.

Xudaverdi Mahmudov «Mənim müəllimim» adlı xatırəsində yazır: «Sabir çox fağır bir adam idi. Sinifdə o baş-bu başa gedərək şeir oxuyar və oxuduğu şeirlərlə bizi maraqlandırardı». Cox vaxt «Əkinçi» şeirini bizim üçün oxuyardı.

X.Mahmudovun dediyindən aydın olur ki, Sabir Balaxanı məktəbində şəriət əvəzinə öz şeirlərini oxudarmış və buna əsasən də onu «boynu qraxmallılar» çuğullamış, müəllimlidi dən çıxarılmışına nail olmuşlar. Lakin Sabir qürurunu əyməmiş, çar çinovniklərini, yalançı din

xadimlərini satira atəşinə tutmuşdur. N.Həsən-zadə bu məsələyə toxunarkən Sabirin mənəvi əzabına səbəb olan obyekti ön cərgəyə çəkib:

*Özgələrin alimi,
şairi, dühası çox.
Ancaq bizimkilərin
hacısı, mollası çox.*

Şair məxsusi bir hissi qavrayışla münasibətini bildirmiştir. Bəlkə bu, uydurmadır. Amma uydurma olsa da, gerçəkliyin poetikasıdır. Elə burada Aristotelin sözlərini xatırlayaq: - O, Aqofonun «Çiçək» əsərini misal gətirib yazıb ki, əsərdə əhvalatlar da eyni dərəcədə uydurmadi, bununla belə, bu əsər yenə də xoşdur. «Heybədə gəzən şeir» də bu baxımdan xoşdur. Xoşluq, estetik həzz insanın ləzzət, fərəh hissində, onun mənəvi qüvvələrinin ümumi emosional yüksəlişində – Sabirin simasında ifadə olunub. Estetik meyldə, Sabirin estetik tələbatı, yəni gözəlliyi qavramaq və onun qanunları əsasında yaratmaq tələbatı bilavasitə poemada özünü göstərir.

Sabiri düşüncələr aləminə qərq edən, ürəyini ağrıdan da elə bu cəmiyyət və cəmiyyəti ləkələyən mənəviyyatsızlar, «başları çalmalı» tiplər idi. Bütün bunları görən Sabir bir cəngavər kimi döyüş meydanına atılmış, «harda müsəlman görü-rəm qorxuram», - deməklə, millətini yazıqlaşdı-

ranlara karşı çıxmışdır. Şair satiranı təsirli dərman kimi işə salır. Bunu nəzərə alan N.Həsənzadə şairin necə bir mövqe sahibi olduğunu, ictimai hadisələrə münasibətini onun öz şeirlərinin məzmunundan çıxış etməklə aydınlaşdırarkən müqayisəli üsula da əl atır. O, «Məktəblər mü-fəttişi» ilə Sabiri qarşılaşdırmaq yolu ilə getmiş, həm etik, həm də estetik baxımdan canlı portretlər yaratmışdır. Müfəttişlə Sabir arasındaki ziddiyyət şəxsi deyil, siyasi xarakter daşıyır. İngilabi satiranın banisi xəstə halda, yorğan-döşəkdə tələbələrini: Bayramı, Səfəri, Saati, Mahmudu, yetim Əjdəri yada salır; onların xoş günlərinin yaranacağına inanır və «Ah Vətən övladları, bu yaşamaqdansa inqilaba başlayın, azadlığa inqilabsız çıxmaq olmaz», - deyir. Göründüyü kimi Sabirin yeganə nicat, ümid yolu inqilabdadır. O, şeirləri ilə mövcud quruluşu, çar üsul-idarəsini lərzəyə salmışdı. Aşağı təbəqəyə həqarətlə baxan, azadlıq sözündə özlərinin ölümünü yeqin edən tüfeylilər Sabirin mübariz və sərrast «silahından» gizlənməyə, daldalanmağa yer axtarırlar. «Ancaq bu mümkün deyil, yüz minlərin dilinin əzbəri olan, şən mahnı kimi səslənən yeni, mübariz şeir heç bir maneəyə baxmadan, zaman, məkan məhdudluğu bilmədən öz inqilabi işini görməkdədir». Sanki, o, hər bir satirasında mənfi obyekti qırmaclayıır, ona qiymət verir. Bu yolu çoxları asan

bildi, Sabirin səsi isə zülmətdə ildirim oldu. N.Həsənzadə bu tarixi həqiqəti ikicə beytdə ümumişləşdirmiştir:

*Sabir kimi yeriyən
yollarda yüz-yüz oldu.
Yollar dolu adamla,
ancaq Sabirsız oldu.*

«Heybədə gəzən şeir» poemasında bəzi misralar sözlərin vurğusu ilə seçilir. Həssas oxucu bunu duyur. Bu baxımdan:

*O haraya gedirdi?
haraya tələsirdi?
O haraya gedirdi,
haraya tələsirdi –*

misraları yaddaqalandır. Lakin, N.Həsənzadə ədəbiyyatda Sabirin mövqeyi və yeri barəsində də fikrini ümumiləşdirib yazır:

*Sabir olmaq çətindir,
şair olmağa nə var...*

Həqiqətən Sabir olmaq, Sabir kimi gülmək çətindir. Bu gülüş acı da olsa, etik və estetik məzmunu malikdir.

ƏXLAQ, ETİKA VƏ ESTETİKA

*Söz var, o dillərə ağızdan düşür,
ağız var, söz orda nüfuzdan düşür.*

N.Həsənzadə

Estetikanın kateqoriyalarına: gözəllik, ülvilik, rəzillik, eybəcərlik, çirkinlik daxildir və onlar, estetik ölçü kateqoriyalarıdır. Kateqoriyaların digər bir hissəsi – estetik zövq, qavrayış, həyəcan (təəssürat) ideal və s. isə yalnız etsetik şüur sahəsinə aiddir.

Nəriman Həsənzadə yaradıcılığında başqa ictimai problemlərlə yanaşı, əxlaq məsələlərini də nəzərdən qaçırılmamışdır. Əxlaq və etika məsələləri Həsənzadənin dünyagörüşündə mühüm yerlərdən birini tutur. O, lirik, epik-lirik və dramatik əsərlərində, eləcə də publisistikasında, «Kulturologiya» - («Dünyaya mədəniyyəti tarixi») dərsliyində nəinki köhnə cəmiyyətin - sosializm cəmiyyətinin əxlaqi sifətlərini kəskin tənqid etmiş, bədii sözün gücü ilə açıb göstərmişdir. XX əsrдə ali məktəblərdə açıq-aydın baş alıb gedən qohumbazlıq, savadsız kadrların yüksək vəzifələr tutması «Kimin sualı var?» poemasında tənqid olunmuş, buna görə də N.Həsənzadə «xüsusi şö-

bələrə» çağrılmış, ondan izahatlar alınmışdır. Bu poema «Əxlaqi-sosial poema» adı ilə o zaman «Azərbaycan müəllimi» qəzetində, təqdir olunmuşdu.

*«...Bilmədim heç vaxt
kənddə də kiminsə bəxti üzdədi.
Bir işdən ötrü İlham, nə müddət,-
kişilər - xəlvəti görüş istədi,
qadınlar -
hədiyyə adıyla, rüşvət».*

N.Həsənzadənin «Kimin sualı var?» poemاسına xalq şairi Nəbi Xəzrinin yazdığı ön sözdə oxuyuruq: «Bu poema respublikamızın son illərdəki iqtisadi və mənəvi çiçəklənmə dövrünün insan şüurundakı təbəddülətini, saflaşma və bühlurlaşma prosesini göstərən əsərdir. Bu, yetmişinci illərin poetik əks-sədasıdır» (24.XII-1983).

Lakin bununla yanaşı, poemada sosializm dövrünün ali məktəblərində baş verən qeyri-normal hallar, çox vacib problemlər, yalnız etik baxımdan deyil, estetik baxımdan da qaldırılmış, sosial mühit bütün reallığı ilə göstərilmişdir.

Poemada estetik hiss bizi əhatə edən gerçəkliliyin estetik özünəməxsusluğu ictimai münasibətlərdə, insanların davranışlarında, incəsənətdə eybəcərliyi – professorun simasızlığında, ülviliyi və gözəlliyi – İlhamın simasında, rəzilliyi – Ədalətin nankorluğunda, faciəliyi – Ağgünün sadəliyində, komikliyin qavranılması sayəsində insanda – Ağ-

gündə əmələ gələn spesifik həyəcanda görürük. Ağgünün həyatı məhz bu baxımdan faciədir. Ədalət professorun əziz-xələfidir. Onda əxlaq əxlaqsızlıq hissi ilə əvəz olunub. Bu cəhətdən yanaşdıqda, poemada İlhamın xarakterində formalasən hiss - estetik hissdir və o, insanın daha yüksək mənəvi hissləri sırasına daxildir.

1984-cü ildə «Azərbaycan müəllimi» qəzətində çıxan «Əxlaqi-sosial poema» adlı məqalənin müəllifi «Kimin sualı var?» poemasında qoymulan etika və estetika məsələlərini, estetik hissin formalasmasında incəsənətin - poeziyanın rolunu oxuculara belə təqdim edir: ...təkmilləşmə prosesi keçirən inkişaf etmiş cəmiyyətin epik-lirik şeirində məzmununa, ideyasına, aktuallığına və daşıdığı qayəyə görə müasir səslənən, diqqəti çox ciddi problemlərə yönəldən «Kimin sualı var?» poeması N.Həsənzadənin yaradıcılığında tamam yeni və orijinal, poetik keyfiyyətlərə malik, ali məktəblərdə baş verən bəzi haqsızlıqlara qarşı yönəldilən, şairin özünün gördüyü, şahid olduğu hadisələri əks etdirən əsərdir. N.Həsənzadənin verdiyi sual, ictimai-sosial sualdır və cəmiyyətin əxlaqi-mənəvi saflığını bulandıranlara qarşı mübarizə aparmağı tələb edir. Bu sual həm də bədii sualdır. Belə ki, bədii sual həyat hadisələrinin obrazlı izahı zamanı baş verir və ümumilikdə sosial konsepsiyalı suala daxildir.

Həyəcanlı intonasiyaya malik, asan və tez qavranılan, zəncirvari, təzadlı ricətlərlə inkişaf edən bu sual oxucunu düşündürür. Cəmiyyətdə az

da olsa, təsadüf edilən «alim paltarında gülməli görünən»lərdən cavab tələb edən bu sual həqiqi şairin, sosial şairin, insan idrakının ən dərin sosial əlaqələrindən irəli gələn və zaman daxilində haqq-hesab tələb edən bir şairin - «ünsiyyət elm-ləri doktoru» (Bəkir Nəbiyev) Nəriman Həsənzadənin mərdanə, tunc səsidir. Onun həyəcanları, düşüncəsi bir adama deyil, bütün cəmiyyətə məxsusdur. Bu, bir «professorun» dilindən alınan sual olsa da, zamanın məna qatlarında dalgalanan, insanları düzlüyə, təmizliyə, paklığa, doğruluğa, sədaqətə, kamilliyə, boğazdan yuxarı danışma-mağşa, istedadlı arxasızların mənəviyyatlarını filtr-lərə salıb boğmamağa, xalq adı altında xalqı soyan alim antipodları ictimaiyyətin mühakiməsinə verən, heç bir əmi və dayıya güzəştə getməməyə çağırıb sualdır.

Əxlaqi-mənəvi mövzuda yazılan bu poemada vacib görünən məsələlərdən biri müasir həyatda təsadüf olunan ciddi həyat problemindən bəhs etməsidir. N.Həsənzadə bunu – dərin, ictimai əhəmiyyətli problem səviyyəsinə qaldırıb təsvir etmiş və sözünü demişdir. Lakin poemanın ümumi qayəsi insan, əxlaq və vicdan təmizliyini saxlamaqdan, qorumaqdan, müdafiə etməkdən ibarətdir ki, buradan da insan və zaman problemi ortaya çıxır. Zamanın sürəti süjeti irəli itələyir. Hadisələr arasındaki rabitə Laqrəj teoreminin törəməsinə oxşayır. Ricətlərin bir-birilə bağlılığı riyazi törəmə kimi dəqiq görünür. N.Həsənzadə bu törəmədə 57 sadə sualdan və 30 suallı nidadan is-

tifadə edərkən istiarə və bədii epitetləri xarakter-lərin səviyyəsini müəyyənləşdirməyə yönəldir. Bu zaman ləyaqət, mənəviyyat, mübarizə və qə-ləbə – «Kimin sualı var?» poemasının axarında firfıra kimi fırlanır. Bu da poemanı təzadlar üzə-rində qurulmuş nəhəng güzgüyə oxşadır. Bu güz-güdə Mirzə Cəlil, H.Cavid, H.Hüseynov, S.Vur-ğun, M.Müşfiq, Möhbali Qasımov, Mir Cəlal Pa-şayev kimi yüksək mədəniyyətə, elmə, şeir göv-hərinə malik xalq üçün yanın insanlar görünür. Şair, vaxtı ilə bu adamlara edilən ədalətsizlikləri deməkdən çəkinmir və bunun səbəbini kadrların düzgün seçilib yerləşdirilməməsində görür:

*Qanmazın qanana
hökm eləməsi –
həyatın daimi faciəsidir.*

* * *

*Aldığı arvada ərə gedənlər, –
sizə kiçik olsun, bizə də rəhbər.*

* * *

*Naməndlər məndlərə həyatda hər gün
ehtiyat öyrədir yaşamaq üçün.*

Bu fikir həmişə müasir səslənir. Lakin həyat-da kimsəsizliyi görən, yaxşılıq axtarış, pislikdən dadan müəllif işini bununla bitmiş hesab etmir, daha bir neçə addım irəli gedir, onların daxilinə işıq salır, lakin işıq neqativə çevrilir: xəstəlik rişə atdığı üçün xisləti qara nöqtə qədər əhəmiyyətli

olmayan bu tiplər cəmiyyətə fayda verənlərin üstündən qara çəkmişlər. İndi onlar nə qədər şirin danışib gizlənməyə çalışalar da, şair onları cəsrətlə ittiham edir.

*Nitqində kommunist tələbkarlığı,
Şübhəli gözündə xəbis varlığı.
...yixilan görəndə – baltalı gələn,
meşşanlar... –*

buna kimin sualı var? Hələlik heç kəsin. Çünkü, həyatın reallığıdır. Poemada bu sual – adı sual deyil, bir çox məsələlərə toxunulub cavab tələb edən siyasi dəyərli sualdır. Lakin mürəkkəb qu-ruluşlu və müxtəlif ölçülü misralara malik bu poemada ictimai həyatın ayrı-ayrı sahələrinə, epizod və ricətlər baxımından kəskin dramatizmİNƏ VƏ FİKRİNƏ GÖRƏ SEÇİLİR.

*Atalar oğluna himaya durur,
oxudur xüsusi fakültələrdə.
Oğullar sonradan vəzifə tutur, –
onlar yuxarıda,
biz yenə yerdə!*

Bax, budur ictimai tendensiyalı sosial bəla! Ağlın üşyanına səbəb, müalicəsi vacib sayılan faktorlardan biri: «xüsusi fakültələr» xəstəliyi!

Buna «Kimin sualı var?» – Heç kəsin, şair narahatlıq keçirir və qəti bir inamlı deyir: «Mənim sualım var! Nə üçün oğlunuz Ədalətin tələbə kitab-

çasında qiyməti «beş», sinifdə hörməti «iki»dir. Nə üçün Ağgünün səadətinə maneçilik törətdiniz?»

Bax, məsələ də elə bundadı. Ağgün! O, Ədaləti sevir. Bağça müdirinə göndərdiyi məktubunu sübut edir. Bu həqiqi məhəbbətdir, realdır, inandırıcıdır. Ədalət də Ağgünü unuda bilmir. Lakin müəllifi düşündürən təkcə Ağgünün bədbəxtliyə uğrayan məhəbbəti deyil, Ağgünü, rayondan gələn bu sadə qızı öz ailəsinə yaraşdırmayan bəzi professorların vicdansızlığıdır. Ədalət günahkar deyil...

Poemada Ağgünün ürəyi yazılmamış ağ kağıza bənzəyir. Ədalət haqqında ilk təəssürat, ilk baxış, ilk söz, ilk münasibət bu kağızda izini buraxmamış olmur. Ağgün iki dəfə faciə keçirir. Birinci dəfə qızlıq ləyaqətini Ədalətə etibar edib aldananda, ikinci dəfə ölü doğulmuş uşağını bir ana kimi nə qədər ağır olsa da, öz əlləri ilə dəfn edəndə. Bu, ən böyük faciədir...

Bundan sonra Ağgün şəhərə qayıdır, fakültəsinə bərpa olunub oxusa da, hər dəfə institutda professorla qarşılaşanda bu faciə yenidən təzələnəcək və bir insan kimi o, ruhi əzab çəkəcəkdir.

Lakin məsələ bununla qurtarmır. Ortaya ata və övlad münasibəti çıxır. Ailə tərbiyəsi aparıcı sayılır. Ədalətin xarakteri ali məktəb auditoriyalarına uyğun gəlmir. Ağgünü sevməsində israrlı olmur. Başqasına evlənir. Bu hadisə və ilk övladının dəfnini şübhəsiz ki, Ağgünə ruhən təsir etmiş və bu vəziyyət onu Ədalətin toy məclisinə gətirib çıxarmışdı. Kimin sualı var? Ağgün düz hərəkət etmişdirmi? Artıq bu, psixoloqların vəzifəsidir və pole-

mika tələb edir. Hadisələrin aydınlaşdırılmasında bu ruh güclü və yerindədir. Müəllifin ricətləri və mukalimələri mübahisə və mübarizələr ölçüsündə qurulmuşdur. Lakin poemada təzadların da özlərinə məxsus siqləti və məna yükü var. Fikir verin:

*Qabağa çəkirlər
tələm-tələsik,
Bəxti özündən tez,
doğulanları.*

Müəllif həyatda gördüyü, müşahidə etdiyi hadisələri sadə və aydın bir dillə ifadə edərkən heç şey artırıb-əskiltmir. Ədalətsizlik və onun nəticələri: istedadlılarla istedadsızların həyatda tutduqları yer elm, bilik və bacarıqla bağlı deyildir. Bunu əsaslandıran şair suallı misralara keçir. Sosial münasibətlərin saxlanılmasında bu sual poetik cəhətdən bədii sualdır və bunun vasitəsilə N.Həsənzadə obrazın daxili aləmini təsiredici şəkildə, həm də etiraz formasında təsəvvür edir.

*...Niyə istedadlıda
istedadı danırlar?
Niyə istedadsızla
daim maraqlanırlar?
Niyə istedadsızı
tərifləyir həriflər?
Niyə istedadlıya
deyilmir o təriflər?...*

Müasir səslənən bu misralarda qoyulan məsələyə «Kimin sualı var?». Bunu iki əsr bundan əvvəl Gertsen «Kimdir müqəssir?», - deyə soruşmuş və özü də cavab vermişdir ki, əsas müqəssir tək-tək adamlar deyil, bütövlükdə cəmiyyətdir və onu da dəyişdirmək lazımdır. Deməli, burada şair günahkar deyildir. O, həyat şairi olduğu üçün təbiidir ki, gördüklərini ümumiləşdirmişdir.

Bu suallar əxlaqi təmizliyi qoruyub saxlamaq üçün xeyirxah və prinsipial insanları ayağa qalxmaga səsləyən poeziyanın həyəcan təbilidir. Şair bu həyəcan təbilini ilk dəfə 1981-ci ildə Nizaminiñ 840 illiyi ilə əlaqədar yazdığı «Şeirimizin gənəsi» adlı əsərində çalmışdır:

*İstedadı boğmağa
Şərqiñ təcrübəsi var.
İstedadsız olanın,
hardasa yiyəsi var.
İstedadin yolunda
təqib, təhlükə gördüm,
üstiündə ləkə gördüm...*

XIX əsrin birinci yarısında yaşayan Heyran xanım Dünbülü yazdı: «Elə bir dövrdə yaşayıram ki, əbləhlər alimlik iddiasındadır. Kor güzgüyə baxıb özünə sıgal verir, kar dirijorluq pultu arxasında dayanıb müğamat çaldırır». Həsənzadə isə XX əsrin bu əbləhlərinə müraciət etmiş və bununla haqlı iş görmüşdür.

«Kimin sualı var?» poemasında konflikt İlham və Ədalət, Ağgün və Ədalət arasında baş verir.

Lakin, professorun Ədalətlə Ağgünün izdivacına razılıq verməməsi onun əbləhliyidir. Və bu, ziddiyətin başlanğıcıdır. Özü də bu ziddiyət iki şəxs arasında olsa da, cəmiyyətin özünün doğruduğunu barışmaz ziddiyətdir. Ali məktəbi atasının hesabına qurtaran, əsgərlikdən saxlatdırılan, nəşriyyata direktor düzəldilən Ədalət korrektor işləyən İlhamdan «ərizə yazıb öz xahişi ilə işdən çıxmazı»ni tələb edir. Savadsızlıqdan yaranan «ehtiyatlılıq» onu vicdansızlığa yönəltmişdir.

Poemada Ədalət, İlham və Ağgün hadisənin inkişafında əsas rol oynayan obrazlardır. Əslində İlham şairin ideyalarını daşıyan, arxasız, biliyinə güvənən, lakin buna əhəmiyyət verməyənlərlə rastlaşsa da, həyatından küsməyən ağıllı bir gəncdir. Ağgünə münasibəti də ancaq bu humanizmlə bağlıdır. O, atadan yetim (N.Həsənzadənin özüdür – S.Ş.) qalmışdı və hətta institutu qurtarandan sonra da bu yetimliyi hiss edir. Lakin mübarizədən çəkinmir, ona kömək əlini uzadan yaxşı adamlar tapılır (Bu prof. Mir Cəlal müəllimdir. – S.Ş.).

Bundan sonra əhvalat çözələnir, Ədalət həyatda ədalətsizliklərlə məşğul olur. Ağgün və Ədalətin əhvalatı taleyin qəribə istehzasından yaxa qurtara bilmir və bu, süjetin axarını sürətləndirir. Ədalət Ağgünün ləyaqətinə toxunur. Bu, razılıqla olsa da cinayətdir. Əxlaqi naqislik dərhal nəzərə çarpır. İctimai həyatda əxlaqın belə bir şəkildə formallaşmasının kökü axtarılır və bunun rişəsi professorun ailəsinə gedib çıxır. Deməli, Ədalətin bir insan kimi tərbiyəsində, cəmiyyət

üçün lazımlı adam kimi yetişdirilməməsində ailə günahkardır. Professor bu günahlara səbəb olan və ötən illərdən qalan, susmaqla özünü, başını girələyən bir tipdir.

*Deyirlər, o vaxt da siz
susmusunuz, –
Heydər Hüseynovun məsələsində.*

Lakin şair bununla da kifayətlənmir və bütün tələbələrin adından danışıb deyir:

*Özün, professor, uşaq deyilsən,
biz də yaşayırıq bir niyyət üçün.
Oğlunu rütbəyçin oxutdun,
əhsən!
Bizi də görünür «cəmiyyət üçün».
Bizə «oğul» dedin, «vətəndaş» dedin,
qayğıni oğlundan əsirgəmədin.*

Bununla müəllif sübut edir ki, sərvət düşkünü olan bir professor heç vaxt prinsipial ola bilməz. O zaman kommunisti beləcə mənfi planda göstərmək, o qədər də asan məsələ deyildi. Poemanın quruluşu və obrazların danışığı da bunu sübut edir. Cavan bir tələbinin müəllimi haqqında dediyi bu sözlər ictimai xarakteristikadır. Auditoriyada gözə kül üfürən, kafedranı özü üçün xanlığa çevirən bu professoru bağışlamaq olarmı?!

Nəriman Həsənzadənin ictimai-fəlsəfi görüşləri sistemində onun estetik fikirləri xüsusi yer

tutur. Xatırladaq ki, Nəriman indiki Bakı Dövlət Universitetində bir neçə il estetika fənnindən mü-hazırələr oxusa da, estetika ilə bilavasitə məşgul olmamışdır. Lakin o, bu məsələyə dair öz orijinal fikirlərini yeri gəldikcə elmi-tədqiqat əsərlərində söyləmiş, insanı dünya estetləri və qədim dövrün tarixçiləri ilə tanış etmişdir. Bu məqsədlə Plutarxın sözlərini misal gətirmiş, özünün estetik baxışlarını geniş mənada deyil, konkret ifadə edib de-mışdır: «Mən tarix yazmırəm, tərcüməyi-hal ya-zıram». Bu fikri belə bir şəkildə ifadə etsək, deməliyik ki, N.Həsənzadə bəlkə də bu sözləri ona görə belə işlətmışdır ki, estetika və etika ilə məş-ğul olan dəyərli alimlərimiz «boş ittihamlarla mənim üstümə düşməsinlər». Halbuki, buna heç kəsin ixtiyarı yoxdur, axı o, şəxsiyyətdir... Hə-sənzadə bir şəxsiyyət kimi poeziyasında və mən-zum əsərlərində tərcüməyi-halların xronikasını estetik və etik kamilllik üzərində qurubdur. Heç təsadüfi deyildir ki, Azərbaycan Milli teatrı 125 illik tarixi dövründə Nəriman Həsənzadənin xro-nikal dramları ilə süslənmişdir. Nərimana qədər (1980) Milli teatrın səhnəsində xronikal əsərlər olmamışdır. Bu xronikalların tamaşaçıya verdiyi estetik zövq, xalqın tarixi görüşləri, həm də etik baxımdan dərin kökə malikdir. Bu islam mədə-niyyətinin estetikasının başqa xalqlardan üstünlü-yüdür... Deməli, xronikal əsərlərin səhnəyə gəti-rilməsini heç kəs Nərimanın yaradıcılıq paspor-tundan silib çıxara bilməz. O, xronikal estetikanın

səhnəyə gətirilməsini cəmiyyətin inkişafının mü-hüm vasitələrindən biri hesab etmişdir.

Nəriman Həsənzadənin «Tariximiz, taleyi-miz» kitabına görkəmli akademik Budaq Budaqo-vun yazdığı ön sözü misal gətirmək istərdim və akademikin fikirləri estetik baxımdan düşündürü-cüdür: «Onun poemalarını, mənzum pyeslərini, elcə də, elmi-publisistik əsərlərini oxuduqca şairin vətənə olan sevgisini, vətənpərvərliyini, xalqın keçmişini və bu günü üçün necə böyük qürur duyduğunu (bu qürur estetik qürurdur - S.Ş.), ori-jinal ideyalarını dərk edirsən» (səh. 5).

Həsənzadənin əqidəsincə xronikallıqda tarix və tarixin yaratdığı estetik zövq xalqın tarixi bil-məsi ilə bağlıdır. Xronikal estetika eyni zamanda onun nəzərincə cəmiyyətin mütərəqqi inkişafına kömək edən, Müstəqil Azərbaycan dövlətinin mühüm mənəvi, daha dəqiq desək, estetik amil-lərdən, mənəvi etik və estetik vasitələrdən biri olmalıdır.

Nəriman Həsənzadə ədəbiyyat və incəsənət, etika və estetika məsələlərini bilavasitə cəmiyyə-tin inkişafı ilə bağlamışdır. O, belə hesab edir ki, ədəbiyyat və incəsənət xalqın sosializm dövrünün vahimələrindən diksinərək ayağa qalxması mey-danlıra çıxıb azadlıqlarını tələb etməsi şüurun oyanmasında mütləq mütərəqqi rol oynamışdır və bu azadlıq hayqırışından alınan zövq etik və es-tetik baxımdan cəmiyyətin formalaşmasının təs-diqidir. Həsənzadənin yaradıcılığında estetik fi-kirləri ilə yaxından tanış olarkən aydın surətdə

nəzərə çarpır ki, o, ədəbiyyat və incəsənətin insan mənəviyyatına təsirini düzgün anlamışdır. O, şairləri və yazılıcları zamanın tələblərinə uyğun olaraq Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə səsləmiş, yaşadığı cəmiyyətin çirkinliklərini, istək və arzularını, onların hakim zövqlərini ifadə edən bədii ədəbiyyatın böyük imkanlarını ön plana çəkib demişdir:

*«Günahkar yoxdur, inan, günahkar yoxdur,
cinayət etmir heç kəs,-
kimi istəyirsən, mən ona haqq qazandırıım...»*

Həsənzadə buna belə bir şərh verir və bu şərh öz harmonik çevikliyinə görə müəllifin azadlıq, etika və estetikaya fəlsəfi baxımdan verdiyi qiyamətdir. Bu da əlbəttə ki, heyranlıq doğurur! «Yəqin Kral Lirin Qolsterə dediyi bu sözləri xatırlayanlar cəmiyyətdəki mürəkkəbliyə və cəmiyyətin məhsulu olan insanın ikili təbiətinə, yəni bu məhkumluğa Şekspir qələmindən bir daha bələdirlər. Bu həyatın özüdür, yaxud onun görə bilmədiyimiz üzüdür. Bəlkə elə buna görə də hər şeyin nisbi olduğunu iddia edirlər.

Həyat və insanın yaşadığı ictimai mühiti fəlsəfi anlayış konteksində qəbul etməklə ədəbi – bədii dəyərləri də məhz bu estetik meyarla ölçülər. Ən səmimi, yaxud ən qəliz insan belə dünya kimi, gözəllik kimi pak və dərkolunmaz ola bilər: and içir, etiraf edir, üzr istəyir, tövbə ilə yaşayır, paklığını sübuta çalışır, peşiman olur, təsəlli ve-

rəndə təhqir kimi qəbul edir və adiləşir. Beləlik-lə, insanın həyatı özünə xəyanətə çevrilir. Görünnür, dərkolunmaz dediyimiz insan həyatı və bu həyatın riyazi tərəfi elə budur. Lakin bir həqiqət belədir: neçə ki, dərk olunan şeyi insan fəaliyyətinə tətbiq etməyibsə, həmin şey ölüdür. Buna görə də hakim ilə müttəhimin yeri dəyişik düşür, «ittiham eləyənə şübhələnirsən ki, özü müttəhimdir...». Həsənzadə bu şərhi ictimai-siyasi və fəlsəfi baxımdan onun insan və zaman problemini, zamanın ziddiyyətlərinin estetikasını aydın dərk etdiyini göstərir desək, - heç kəs bizi qına-maz. Əgər qinasalar onlar qınağın mahiyyətindəki estetikanı təsdiqləmiş olarlar. Elə bu yerdə de-yərlər: - Alqış bu qınağa! Bu qınaq etik baxımdan azaddır. Şairin özü demişkən:

Məhəbbət qədimdən məntiqsiz olub...

ESTETİK QAVRAYIŞ GÖZƏL HİSSLƏR YARADIR

*Dilin tərcüməçisi,
sonra bildim, göz imiş.*

* * *

*Məhəbbət! nə deyim bu ülvi ada,
hamiya bir gözlə baxmayır o da.
Birinə ömür-gün yoldaşı verir,
başqa birisinə göz yaşı verir.*

* * *

*Şahım, bağışlayın, birtəhər olur, -
qadın zəiflikdən hiyləgər olur.
Yeganə gücü var – göz yaşındadır,
yenə tufanları öz başındadır.*

N.Həsənzadə

Estetik qavrayış insanın xüsusi qabiliyyətidir ki, bunun vasitəsilə o, ətrafdakı predmetlərin gözəlliyini (onların formasının, rənginin, musiqi səsinin və s. gözəlliyini) hiss edir, həyatdakı canlı adamların və incəsənət əsərlərinin qəhrəmanlarının davranışında olan gözəl və eybəcər, faciəvi və komik, ülvi və rəzil cəhətləri bir-birindən fərqləndirir və bunu edərkən həzz, ləzzət və yaxud ləzzətsizlik hisslərini duyur.

İnsanın zəhməti şüurlu və azad zəhmətdir və bu zəhmətancaq o yerdə azaddır ki, orada əmək həm də tükənməz həzz və zövq mənbəyi olsun,

azadlıq da insan tərəfindən şüurlu və könüllü surətdə dərk edilmiş zərurət olsun. Belə olduqda zəhmət də könüllülük prinsipinə əsaslanar, belə bir azad zəhmət və ondan alınan həzz isə əsil səadət sayilar. Həzzlərin də ən mənalısı, ən qiymətlisi o həzlərdir ki, insan onu öz könüllü ictimai-faydalı fəaliyyəti nəticəsində duyur. İnsanın öz əməyinin gözəl nəticəsindən aldığı həzz həzzlərin ən ülvisidir. Təkrar edək ki, «Kulturologiya» kitabında Həsənzadənin dünya mədəniyyəti tarixinə müraciəti azad zəhmətin verdiyi, doğurduğu həzzdir və bu prosesdə duymaq hissi daha qüvvətlidir. N.Həsənzadənin yaradıcılığında estetika məsələləri şairin ictimai-siyasi fəaliyyəti ilə də bağlıdır. «Kulturologiya» və «Tariximiz, taleyimiz» kitablarında toplanan və müxtəlif zamanlarda yazılan mühüm əhəmiyyətə malik etika və estetika haqqında söylənilən fikirlər yuxarıda dediklərimizin bariz nümunəsidir. Bu əsərləri oxuduqda aydın olur ki, insan mənəviyyatını gözəlləşdirən estetik hissin və estetik şürurun iki cəhəti vardır. Birincisi, tarixən gözəlliyi duymaq qabiliyyəti və vərdişi, ikincisi, gözəlliyi qiymətləndirmək, onun haqqında mühakimə yürütmək, gözəlliyi eybəcərlikdən fərqləndirmək qabiliyyəti. Bunlardan birincisi estetik həzz, ikincisi estetik zövqdür.

Estetik həzz insanın (subyektin) ömrünün əvvəlindən axırına qədər obyektiv aləmin gözəlliklərindən aldığı həzzdir (gözəllikdən xoşlanmaq, gözəlliyi duymaq qabiliyyətidir). Məsələn, təbiətin gözəllikləri, təbiətin estetikası (varlığın estetik

cəhəti, şeylərin estetik keyfiyyətləri) real gözəlliklərdir ki, insan onları duyur, onlardan həzz alır (əgər insan gözəlliyi duymaq qabiliyyətini özündə inkişaf etdirmişsə, əgər bu ruhda tərbiyə olunmuşsa). Belə hallarda gözəllik real, dərk edilən gözəllikdir, insanın ondan aldığı həzz isə real gözəldən alınan təsir, gözəlliyyin doğurduğu estetik hissdir.

Estetik zövq isə sadəcə gözəllikdən alınan təsir deyil, gözəlliyyə münasibətdir və demək subyektin özünə, dərk edənin öz mənəvi aləminə xas olan bir qabiliyyətdir. N.Həsənzadə deyir:

*Bəzən düşünürəm, nə qəribədir,
bəlkə də heç bunlar ağıla gəlməz.
İnsan bir-birini seçir, öyrənir
yeni məskən gəzir, elə bil, hər kəs.*

Estetik zövq qabiliyyəti real gözəlliklərdən sadəcə xoşlanmaq (həzz ala bilmək) qabiliyyətindən xeyli fərqli və üstündür (əgər bu zövq yüksək, müttərəqqi, həqiqi və qərəzsiz zövqdürsə). Estetik zövq qabiliyyəti Həsənzadənin poeziyasında gözəlliklər haqqında anlayışa tam cavab verir və belə bir həqiqət yenidən təsdiqlənir: gözəlliyyi daha dərindən dərk etmək, qiymətləndirmək qabiliyyətidir, gözəllik haqqında bir növ fəlsəfi mühakimədir. Odur ki, estetik zövq də insanın hissi həyatı ilə sıx əlaqədar olmaqla bərabər, əqli-intellektual həyatı, idrak qabiliyyəti ilə də möhkəm tellərlə bağlıdır.

Birinci halda (yəni həzzalma prosesində) insan gözəllikdən sadəcə xoşlanmaqla kifayətlənə bilir,

bu xüsusda hər kəsə haqq-hesab verməli və heç kəsdən haqq-hesab istəməli olmursa, ikinci halda, yəni estetik zövq məsələsində gözəllik haqqında müstəqil mühakimə yürütəlməli və bu xüsusda həm özünə, həm də başqalarına haqq-hesab verməli, başqasının zövqünə də öz münasibətini bildirməli olur. Birinci halda insanı həyəcanlandıran, onda gözəllik duyğusu oyadan yalnız şeylər aləmi, şeylərin estetik cəhəti, varlığın estetikası isə, ikinci halda üstəlik olaraq insanı həyəcanlandıran, düşünürən, onda gözəllik haqqındaki mübahisəli fikirləri alovlandıran, özünün, şeylər aləminin (və incəsənətin) gözəlliyi haqqında, gözəlliyn əsl mənası, əsl meyarı haqqında mühakimələr, mülahizələr, xüsusi rəy, müstəqil, azad fikirdir.

Varlıqdakı gözəlliklərdən sadəcə xoşlanmaq qabiliyyəti Həsənzadənin yalnız «Nəriman» əsərində deyil, general Şıxlinskyə həsr etdiyi səhifələrdə də var. Bunların arasında fərq belədir: Şıxlinski, trayektoriya ilə atılan topların hədəfə dəqiq dəyməsindən fərəh duyur, zövq alır; Nərimanov isə ictimai-siyasi hadisələrin diplomatiyası sahəsində qazanılan müvəffəqiyyətlərdən zövq alır. Lakin hər ikisi bir-birini tamamlayır və aydın olur ki, estetik həzz kimi, estetik zövqün də mənbəyi mücərrəd ideyalar, təsəvvürlər deyil, gerçəklikdir və sağlam, yüksək estetik zövqə malik olub-olmamaq da, birinci növbədə real gözəliyə həssas olub-olmamaqdan asılıdır. Fərq yalnız ondan ibarətdir ki, estetik həzz daha çox hissiyyatla, hissi həyatla əlaqədar olub, subyektdə, in-

sanda – hissi həyat şəklində – gözəllikdən sadəcə həyəcanlanmaq, vəcdə gəlmək, təsirlənmək şəklində təzahür edir; estetik zövq isə Həsənzadənin poeziyasında hissi həyatla əlaqədar olmaqla bərabər həm də ağıl, mühakimə, qismən də xəyal, fantaziya, təsəvvürlərlə əlaqədar olub insanda, subyektdə məhz estetik şüur, gözəllik haqqında anlayış şəklində və mənəvi keyfiyyət kimi formalasır, həm də fərdi estetik şüur, estetik baxış, estetik ideal xüsusiyyətləri kəsb edir.

Məhz bu səbəbdəndir ki, estetik zövqlər, estetik mühakimələr müxtəlif olur. N.Həsənzadə buna yaradıcılığında həmişə ictimai şüur baxımından önem vermişdir. Müəyyən konkret siyasi-ictimai və iqtisadi şəraitdən asılı olaraq estetik zövq Həsənzadə yaradıcılığında gah fəlsəfi-siyasi görüşə, gah incəsənət haqqında bir-biri ilə zidd nəzəriyyələrə çevrilir. Müxtəlif estetik nəzəriyyələr də, əsasən müxtəlif estetik zövqlər əsasında yaranır. Biri gözəlliyyin obyektivliyini inkar edir, o biri təsdiq edir, biri «gözəllik həyatdır», o birisi «həyat çirkin, incəsənət gözəldir» deyir, biri sənətdə realizmi, biri romantizmi, biri naturalizmi, o biri modernizmi müdafiə edir və s. halbuki, estetik həzz prosesində belə mürəkkəb birləşmələr olmur.

Ümumiyyətlə, nə həzz, nə də zövq var. Bunun yüksəyi-aşağısı var. Elə həzzlər var ki, onlara heç də estetik həzz demək mümkün deyildir. Məsələn, insan yemək-içməkdən, yatmaqdan, uzanıb istirahət etməkdən və s. həzz alırsa, bunlar həyatı qüvvələri yenidən bərpa etmək, orqanizmi yeni fəaliyy-

yətə hazırlamaq, enerji toplamaq baxımından çox əhəmiyyətli olsalar da, hələ bilavasitə mənəviyyatla, gözəllik duyğusu ilə əlaqədar olan həzzlər deyildir. Aşağı dərəcəli həzzlər dedikdə isə bunu klassik ədəbiyyatın korifeyi Nizami «Leyli Məcnun» poemasında çox gözəl ifadə etmişdir.

*Həyatın mənası hünər deməkdir,
Nə şöhrət, nə yuxu, nə də yeməkdir.
Yatmağı, yeməyi bu aləmdə sən,
Eşşəkdə, öküzdə görə bilərsən.
Təbiət quranda xilqətimizi,
Başqa səhifədə yazmışdır bizi,
Anlayaq, düşünək, hər şeyi gərək,
Hər sirri açmaqla hünər göstərək,
Yerləri, göyləri seyr edək bir də
Açilsın kainat düşüncələrdə –*

- dedikdə, məlumdur ki, Nizami yemək-içməyin, istirahətin, yuxunun əleyhinə çıxmamışdır. (Biz Həsənzadənin əsərlərində dadlı yeməklərin, şirin yuxunun, istirahətin və s. ürəklə, inam ilə təsvir edildiyini bilirik). Bəs Nizami Gəncəvi bu sözlərlə nəyi nəzərdə tutmuşdur? Şübhəsiz ki, məhz aşağı dərəcəli və daha çox sövq-təbii ilə əlaqədar olan həzzləri (ləzzəti) əsl estetik hisslərdən fərq-ləndirməyi tövsiyə etmişdir.

İnsan hissiyyatını «təlatümə» gətirən və ya ona sakitlik, istirahət bəxş edən hər bir həzzi estetik həzz adlandırmaq olmaz.

Estetik həzz, gözəllik duyğusu şairin də işarə etdiyi kimi, həqiqətən «insan xilqətinin» tamam başqa bir sahəsidir. «Yeyib-içib yatmaqdan başqa görülən işlərdən» biridir. İnsanın düşüncəsində «kainat gözəlliklərinin açılması» hissi həyatda gözəllik dünyasının inikasıdır.

İnsan hissiyatını alovlandıran başqa həzzlər də vardır. Məsələn, futbol, boks, cıdır, güləş və s. Belə oyunlardan azarkeşlər (tamaşaçılar) həzz alırlar. Keçmişdə haqlı olaraq belə həzzləri «qıçıqlandırıcı həzzlər» adlandırmışlar. Həsənzadənin «Tariximiz, taleyimiz» (2002) kitabını oxudandan sonra buraya «siyasi qıçıqlandırma» sözlərini də əlavə etmək istəyirəm. Xalqın yaddaşında bütün dövrlərdə saxlanılan söhbətlər «siyasi qıçıqlandırmanın» bariz nümunəsi üsyana qaldırılan hisslərin döyüşkənliyi, erməni məkrinə nifrət doğuran zövqsüzlükdür.

«Keçən il (1990-ci il. - S.Ş.) mən Türkiyədə olarkən M.Ə.Rəsulzadənin silahdaşı Mehmet Kəngərli ilə söhbət zamanı deyirdi ki, 1923-cü ildə L.Trotski (V.I.Leninin düşmən saydığı L.Trotski – S.Ş.)» Tiflisə gəlmışdı. Orada ermənilər tələb edirdilər ki, Türkiyənin bir sıra ərazilərini bizə verməliydiniz. Bəs nə oldu?

Gürcülərdən bir nəfər onun sözünü kəsir:

- Orada erməni yoxdur, - deyir.

L.Trotski:

- Biz ermənisiz Ermənistən istəyirik, - cavabını verir».

(Nəriman Həsənzadə)

Belə qıcıqlandırıcı həzzlər bəzən müəyyən tipli adamlarda – ermənilərdə xoşagəlməyən hissləri də alovlandıra bilir, dava-dalaşa, müharibəyə də sə-bəb olur. Bizim məqsədimiz bu sözlərlə futbol oyunlarını pisləmək və onlarda müəyyən estetik cəhətin olduğunu inkar etmək deyildir. Bu oyunlarda da oyunları icra edənlərin sağlamlığı, gümrəhlığı, çevikliyi, ustalığı, onlardakı həvəs, maraq, qə-ləbə eşqi və s. estetik cəhətlərdir. Əgər bəzi hallarda belə oyunlarda tamaşaçılarda xoşa gəlməyən ehtiraslar alovlanırsa, bu, oyuncuların deyil, müəyyən tip tamaşaçıların özünün daxili aləminin yoxsulluğu ilə əlaqədardır. Amma estetik həzzlərin mənbəyi müxtəlifdir və estetik həzz dedikdə ən nəcib və ən incə insani həzzlər, - Həsənzadə haqlı olaraq yazar ki, insanın mənəvi aləminin zənginləşməsinə xidmət edən – həzzlər nəzərdə tutulur. Amma hər həzzi estetik həzz adlandırmaq da düzgün deyildir. Ermənistən Qarabağ iddiası «siyasi qıcıqlandırıcı hissdir» və bu müharibə tələb edən həzzdir, buna estetik həzz demək olmaz. Hər kəsin həyat təcrübəsində onun üçün aydın olan bir həqiqət var ki, yemək, içmək, nərd oynamaq və s. alınan həzz ilə gözəl bir musiqi əsərindən, məzmunlu bir faciədən, bir romandan, ciddi bir fəlsəfi əsərin mütlaliəsindən və ya gözəl bir təbiət mənzərəsinin seyrindən alınan həzz arasında yer ilə göy qədər fərq vardır.

Həzzlər kimi estetik zövqlər də müxtəlifdir. Həsənzadə yazar ki, onların yaxşısı, pisi, həqiqətə uyğun olanı, olmayanı, xeyirlisi, zərərlisi, insanın

mənəvi aləmini gözəlləşdirəni və korlayanı, yüksək əxlaqi ideyalarla düz gələni və gəlməyəni olur. İnsan fəaliyyətinin bir növü olan incəsənətə düz və yanlış istiqamət verəni də olur və s.

Lakin bu məsələnin başqa bir tərəfi də vardır. Həsənzadənin fikrincə cəmiyyətin ictimai-tarixi azadlıq əldə etməsi, obyektiv ilkin şərtlərin estetik hisslərin mövcud olması hələ hər bir adamı avtomatik surətdə azad adama çevirmir. Heç də gizli deyildir ki, eyni bir cəmiyyət daxilində şüurluluq dərəcəsi, mənəvi yetkinliyi müxtəlif olan adamlar inkişaf edir, xarici (ictimai) şərait dəyişərək şəxsiyyətin daxili aləmində əks olunur, vəsitələşir, hisslər gözəlləşir müstəqilliyin estetikası hər kəsə mənəvi azadlıq əldə etmək imkanı da verir. Bu imkan estetik sərvətdir. Və bu, sosializm dövrünün qanunlarından üstün sayılan, estetika ilə süslənən imkandır. N.Həsənzadə imkanın estetikasını - gözəlliyi qadın bədəni ilə müqayisə edib ümumiləşdirmişdir.

*Qarşında ən zərif mərmər
bir bədən,
dünya mavi dəniz, o ağ bir ada.
Nə nurdan seçilir, nə abidədən,
odur yaradan da, yaradılan da.*

(«**Mənim səadətim**»)

«Mərmər bir bədən» sözlərinin oyatdığı hiss gerçekliyin təsdiqidir. Deməli, mərmər bədənli qadın cavandır, mərmər bərkliyi gənclərdə olur. Və bu da istər müstəqim, istərsə də qeyri-müstə-

qim mənada olsa da, insanda zövq almaq hissi yaradır. Şair üçün möcüzəli, sırlı olan bu bədən bəşəriyyətin «yaşıl ağacıdır», bu ağac qurusa, bəşəriyyət yox olar. Şair deyir: «Odur yaradan da, yaradılan da». İnsan Allahın möcüzəsidir. Mərmər bədəni – bu xilqəti Allah yaradıb, Allah da yaratdıǵına yaratma gözəlliyini, imkanı verib. İmkanın daxili, hamiləliyin gözəlliyi, möcüzədir. Quru ağacı kəsərlər. Deməli, qadın bədəninin görüntüsünün insana verdiyi zövq, onun doğurduğu ruhi sakitlik əvəzsizdir. Estetik hissin formalaşmasında belə şeirlərin xüsusilə mühüm rolu vardır. Lakin bu hələ yalnız imkandır. Həsənzadə bu imkanlardan nə dərəcədə istifadə etməyi bacardığını, nə dərəcədə azad olduğunu ancaq özü, etik və estetik fəaliyyəti ilə aşkara çıxarıb. Beləliklə, şairin yaradıcılığından məlum olur ki, avam, ətalətli keçmişin xurafat qalıqları torunda batıb qalmış fərd hələ şəxsən azad deyildir. Və belə adamlarda zövq batıqlıq qunduzunun ağınadığı camırlıqdan ibarət ola bilər. Qatı avamlıq, biliklərə meşşancasına inamsızlıq, zəkaya meşşancasına düşmən münasibət bəsləmək azadfikırlılıyin ən təhlükəli düşmənlərindən biridir. K.Marks yazmışdır: «Avamlıq məkrli qüvvədir və biz ehtiyat edirik ki, o hələ bir çox faciələrə səbəb olacaqdır. Əbəs deyildir ki, dahi yunan şairləri Mikən və Fiv saray həyatından yazdıqları sarsıcı dramlarında avamlığı faciəli tale kimi təsvir edirlər».¹

¹ K.Marks, F.Engels. Əsərləri, 1-ci cild, səh.112.

N.Həsənzadənin yaradıcılığında intellektual azadlığa doğru gedən yol, yəni estetik yol girintili-çıxıntılı və ziddiyyətlidir. «Atabəylər» və «Pompeyin Qafqaza yürüşü»ndəki xronikal konfliktlərdən alınan zövq, estetik zövqdür. Və hər bir girintili-çıxıntılı ziddiyyət, vahid dövlət qurmaq siyasəti bir adam üçün deyil, bütün xalqa aid olunduğuna görə artıq bu estetik sərvət kimi hamının xoşuna gəlir. Artıq bu estetik kateqoriyadır. Hər iki dramda dövlətin təşəkkülü, qorunması və möhkəmləndirilməsində Atabəy Qızıl Arslanın atlığı bütün addımlar dövlət naminədir və bu, xalqa zövq verir. Buradakı estetik zövq bəşəri funksiya daşıyır... əqli əməyin fiziki əməkdən ayrılması, zehni fəaliyyətin hakim siniflərin inhisarına çevriləməsi nəticəsində mədəniyyətin, maarifin inkişafı son dərəcə antaqonist yolla getmişdir və gedir. Məsələn, çoxlu istedadlı alımlərin fəaliyyət göstərdiyi ABŞ-da indi akkultizm, «qara sehribazlıq» və i.a. bulanıq axınları çox geniş yayılmışdır. Hər cür mövhumatçılar, Şərqedə cəhalətpərəst Bəhailər, xurafat alverçiləri Babilər və sadəcə olaraq şarlatanlar Amerikada özlərini balıq suda hiss etdiyi kimi hiss edirlər. Artıq bu adamların daxili hissələrini estetika ilə əlaqələndirmək olmaz, elə bu gün də, XX əsrдə kosmosun fəth edildiyi bir dövrdə yüz milyonlarla adamın gözünü dini dəyərlərimizə zidd olan uydurma mövhumat toru tutmuşdur. Bir zaman var idi ki, sosializm həyata yenicə qədəm qoyurdu, o zaman onun ideoloqları düşüncəni, məntiqi, esteti-

kanı nəzərə almadan zəkanı mədh edirdilər. XXI əsrə müstəqillik qazandıq. Sosializmin əbədi yaşamaq iddiasını isə məntiq əsaslandırıa bilmədi.

İndi müstəqil Azərbaycan cəmiyyətinin estetikasının fəlsəfəsində, ədəbiyyatı və publisistikasında məntiq, intellekt üzərinə hücum etmək, «şüursuzluğu», «irrasionallığı» şöhrətləndirmək bir dəb olmuşdurmu? İş o yerə gəlib çatmışdır ki, keçmiş zamanlarda Orteqa-de Qasset, insana zəkalı bir məxluq kimi verilən klassik tərifi inkar etməyə başlamışdır. Onun fikrincə insana «zəkasız» tərifi verilsəydi, daha doğru olardı və N.Həsənzadə estetik kamiliyə malik bu misalları yaza bilməzdi:

*Bir az möhlət istəyirəm ömürdən,
Nə qədər ki, bu dünyada biz varıq,
Bu dünyani yaşadarıq, yaşarıq, -
Sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz.*

**(«Bir az möhlət istəyirəm
ömürdən»)**

Şopenhauerin və Nitsşenin dotələb antiintellectualizmini xatırlamaq kifayətdir. Şopenhauerə görə zəka orqanizmin parazitidir, intellekt «dünya iradəsinin», «şübhəli coşqunluğun», varlığın bu sırlı əsasının yalnız köməkçi orqanıdır. İntellektin biolojiləşdirilməsi, ona yalnız növ istiqamətləndirmə vasitəsi, həyat iradəsi aləti kimi baxılması Şopenhauerin bütün ideyalar aləmi üçün səciyyəvi olduğu kimi Həsənzadənin də yaradıcılığında sə-

ciyyəvidir. Bir anlığa «Karvan» və «Zümrüd quşu» poemalarını xatırlamaq kifayətdir... XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayan yeni dövrdə mürtəce romantiklər və sonra Şellinq tərəfindən keşf edilmiş irrasionalist meyl F.Nitsşə tərəfindən davam və inkişaf etdirilmişdir. Cox az filosof tapılar ki, onlar intellektdən F.Nitsşə qədər nifrətlə bəhs etmiş olsun. Cox səciyyəvi bir ad altında yazılmış: «Əxlaqsızlıq mənasında həqiqət və yalan haqqında» adlı ilkin əsərində o göstərir: «Saysız-hesabsız günəş sistemlərini əhatə edən kainatın hansı bir uzaq guşəsində nə zaman isə elə bir ulduz olmuşdur ki, ağıllı heyvanlar bunun üzərində idrakı uydurmuşlar. Bu, «dünya tarixinin» ən lovğa və yalan anı idi, lakin yalnız bir anı. Təbiət bir neçə dəfə köksünü ötürdü, ulduz söndü, ağıllı heyvanlar isə təbii ki ölməli idilər. Kim isə belə bir iibrətli hekayəni uydura bilərdi, lakin hər halda onu misallarla aydınlaşdırıb izah edə bilməzdi, təbiətdə insan zəkası nə qədər aciz, nə qədər xəyali və keçici, nə qədər məqsədsiz və ixtiyari bir istisnadır. Elə sükutlu zamanlar olmuşdur ki, bu zəka olmamışdır, zəkanın dövrü qurtaracağı vaxtda isə, ondan daha heç bir iz qalmayacaqdır». Nitsşə cismaniliyi, bədəni heç də ona görə mədh etmir ki, reallığı bərqərar edib idealist mühakimləri utandırsın. Yox, bu, Nitsşeyə irrasionalizmə, alqoizmə bəraət qazandırmaq üçün lazıム idi. O yazır: «Cismani funksiyalar bütün gözəl vəziyyətlərdən və şürur zirvəsindən prinsipcə milyon qat mühümdür». İnstinktlərin müdafiə olunması, zəka

və məntiqə inamsızlığın təbliği sonralar nasist ideologiyası tərəfindən çox həvəslə qəbul edilmiş və istifadə olunmuşdur. Erməni faşizm «məzhəbinin», onların uydurduqları Qarabağ «əfsanələri» və «ehkamları», Şaumyan, Andranik və Mikoyana pərəstiş «fürerə pərəstiş»dən daha dəhşətlidir; cansız, fantastik sitayışə, kor-koranə inama əsaslanırdı ki, burada estetikadan danışmaq, dəniz kənarında dayanıb nəhəng köpək balığına hürən ala-başı xatırladardı.

Hazırkı sosialist və sosialistmeyilli ölkələrdə yayılan müasir kütləvi ideologiyada antiintellektualizm ideyalarından geniş istifadə edilir. İstehsalın inkişaf tələbatının biznesmenləri kütlələrə müəyyən biliklər vermək zərurəti qarşısında qalmalarına baxmayaraq, onlar yenə də milyonlarla zəhmətkeşin zəkasının inkişafından, biliyinin, mədəniyyətinin artmasından dəhşətli dərəcədə qorxurlar. Buna görə də sosializm aləmində səylə, örtülü şəkildə zəkaya inamsızlıq təlqin edilibdir. Zəka sahibləri Nargin adasına göndərilibdir. Zəkasızlar, xalqını sevən elmlı zəkalıları məhv etmişdir, bayağı bir məsəldə isə deyilib ki; «Cox bilsən, az yatarsan, az yatsan, tez qocalarsan». Bu məsəli şərh etsək deməliyik, o dövrün ideoloqları ağılsız, adı estetikadan kənar fəlsəfəni sadə adamların beyinlərinə doldururdular. Bu, sosializm quruluşunun etikası idi. Lakin o zaman burjuva professorlarının özləri belə bir təbliğdən kədərlə danişirdilar. Məsələn, Moris Koen özünün «Amerika düşüncəsi» əsərində təəssüflə qeyd

edirdi ki, ABŞ-da varlanmağa, biznesə sitayış düşüncəyə düşməndir. O yazar: «Heç bir ölkədə «ziyalı» sözü bu qədər tez-tez istehzalı və hətta təhqiramız mənada işlədilmir».¹ «Amerika ruhunun böhranı» kitabının müəllifi Leo Kurko, M.Koeni təkrar edərək göstərir ki, müasir Amerikada «...alimliyinə görə şübhə altına alınmış olsan və ya daha pisi, camaat qarşısında alimliyini göstərsən, deməli, istehza üçün bir hədəf olacaqsan».² Lap 1957-ci ildə geniş yayılmış «Təlim prosesi» kitabının müəllifi, Harvard universitetinin professoru C.Bruner də etiraf etmişdir ki: «Yazıcılar, şairlər, nəzəriyyəçilər, alımlər Amerikada məşhur şəxsiyyətlər deyildirlər».³

Estetik baxımdan O.Sarıvəllinin «Panamalı dilənçi» (1941) şeiri kədərli olsa da, onun başındakı panama, dilənçi sözü ilə zidiyyət təşkil edir, lakin müəllifin nəzərdə tutduğu fikir hədəfə dəyişir. «Kimin suali var?» poeması da Azərbaycan mühitində sosializm cəmiyyətinin qeyri-normallığını göstərir.

Müstəqil Azərbaycan məktəblərində təhsilin təşkilinin bütün təcrübəsi təəssüf ki, ucuz tipli ədəbiyyat buraxılışı ilə tənzimlənir. Mətbuatın, radio, kino, televiziyanın fəaliyyəti hazırda o dərəcəyə gətirib çıxarıb ki, bir çox hallarda elm

¹ M.Koen. Amerika düşüncəsi, səh. 28, M., Xarici ədəbiyyat nəşriyyatı, 1958.

² L.Qurko. Amerika ruhunun böhranı, səh. 27, M., xarici ədəbiyyat nəşriyyatı, 1958.

³ V.S.Moem. Yekun vuraraq, səh. 204, M., 1957.

hay-küylü populyarlıqla, incəsənət ucuz xırdaçılıqla, siyaset sensassiyalarla əvəz edilir.

Belə güman etmək düzgün olmazdı ki, biznes sahibləri kapitalist dünyasının hakimləri, kütlələri zəka və bılıkdən çəkindirməklə özləri zəkadan həzz alırlar. Bu estetik həzz deyil. Onlar qarınqu-luluqla şərtlənən məntiqin şirinliyindən zövqlənir, fəlsəfi incəliklərdən kefə dalırlar. Əksinə, B.Danemin çox sərrast dediyi kimi, biznesmenlər və burjua hakimləri «həmişə belə hesab etməyə hazırlırlar ki, adamların işlərini idarə etmək üçün xüsusi bir zəka tələb olunmur».¹ Doğurdan da, belədir. Müasir dünyanın ağaları öz zəkalarına çox da əziyyət vermirlər. Yeni quruluşun tərbiyə etdiyi milyonlarla adamın adı şüurunda ziyalılıq, əqli səylər, zəka şərəfi «bazar qiymətinə» malik olan şeylər sırasında getmir. Əgər bilik qiymətləndirilirsə, ancaq xalis praqmatizm mövqelərin-dən qiymətləndirilir. Qayıdaq yenə də Həsənzadənin «Tariximiz, taleyimiz» kitabının bəzi məqamlarına. O, bu fikrə (Sovet dövründə yazılsa da) düzgün cavab verərkən estetikanın tələblərinə üstünlük qazandırmışdır. Şair zaman qarşısında, tarix qarşısında öz vəzifəsini gözəl başa düşür. Həsənzadə başa düşür ki, bilik yalnız taleyi yaxşılaşdırmaq, əməli müvəffəqiyyət qazanmaq üçün bir vasitə hesab edilir: «Dərhal faydalılıq» meyari təhsil almaq, peşə seçmək, məktəbdə və ya institutda seçilən fənlərin müəyyən edilməsi ilə əla-

¹ C.Bruner. Təlim prosesi, səh. 68, M., APN nəşriyyatı, 1962.

qədar olan bütün məsələlərə tətbiq edilir. «Kimin sualı var?» sosializm dövründə ali məktəbin anatomiyasına, çirkinliyə gülür. Ədalətin Ağgünə xəyanəti isə əxlaqsızlıqdır. Əsərdə ən sağlam etika İlhamın adı ilə bağlıdır. Vaxtilə deyilirdi ki, kapitalizm şəxsiyyətin ağlını amansızcasına eybəcərləşdirir və pirimitivləşdirir. İngilis yazılıçısı Somerset Moem bunu nəzərdə tutub demişdir ki, kapitalizm cəmiyyətində «adamların əksəriyyəti az düşünür. Onlar ətraf aləmi öz iştiraklarını düşünmədən qəbul edirlər...» Bu yerdə bizim Alban anamız Məlikə Aydan («Pompeyin Qafqaza yürüşü») ən böyük ədalət sahibidir. Göründüyü kimi Aydan, İnanc xatun («Atabəylər») İlham və Ədalət («Kimin sualı var?») tamamilə qeyri-iradi hərəkət edirlər. Bu tutuşdurmadan sonra yuxarıda Moemdən misal gətirdiyimiz bu sözlərə N.Həsənzadənin əsərlərindəki sağlam etika inanmağa qoymur. Poeziya fəlsəfəni üstələyir. Cünki Moe-min sözlərində xalqa təkəbbürlülük, etinasızlıq duyulur. Amma hər halda bu sözlər indinin özündə, xüsuslu mülkiyyətin hökm sürdüyü cəmiyyətdə, şəxsiyyətin əqli inkişafını müəyyən dərəcədə xarakterizə edir. Bunu da yaddan çıxarmaq olmaz ki, XX əsrin kapitalizm dünyasında çox böyük insan kütləsi nəzəri biliklərə, elmi ideyalara yol tapmaqdan məhrum idi. 1962-ci ildə YUNESKO-nun apardığı araşdırırmalar nəticəsində müəyyən edilmişdir ki, 15 yaşından yuxarı 700 milyondan çox kişi və qadın (yəni dünyanın yuxarı yaşlı əhalisinin 2/5 hissəsi) nə yazmaq, nə də oxumaq

bilir. Afrika, Asiya və Latin Amerikasının bir sıra ölkələrində savadsızlıq 70-90% təşkil edir. Təxmini hesablamalara görə savadsızların sayı hər il 20-25 milyon artır.

Belə təsirli rəqəmlər də gətirmək olar: YUNESKO-nun bildirdiyinə görə, ən cüzi məlumat əldə etmək üçün (yalnız kəmiyyətcə götürdükdə) hər yüz nəfər əhaliyə on nüsxə qəzet, beş radio-qəbuledici və kinoteatrda iki kreslo tələb olunur. Lakin dünya əhalisinin 70%-ə qədəri (xüsusən Asiya, Afrika və Latin Amerikası ölkələrində) hələ də cüzi rəqəmlərə belə nail ola bilməmişlər. Məsələn, Afrikada hər 100 nəfərə ancaq iki Radioqəbuledici düşür, halbuki hər 100 nəfərin Avropana 23, ABŞ-da 72 radioqəbuledicisi var. Aydındır ki, bu rəqəmlər məlumat almağın ancaq texniki imkanlarını göstərən rəqəmlərdir və məlumatın nə elmi məzmununa, nə də ideya istiqamətinə bunların dəxli yoxdur. Lakin buna baxmayaraq bu rəqəmlər kifayət qədər aydınlıqla göstərir ki, planetin təxminən iki milyard əhalisi bu imkanların hətta lap cüzi hissəsindən məhrumdur.

Keçmiş Sovet İttifaqında isə vəziyyət təmamilə başqa idi. Burada ictimai proseslərin zoraklıqla idarə edilməsi obyektiv qanunlar haqqında biliklərə əsaslanırdı ki, bu da tarixi hərəkatın əsas xüsusiyyətlərindən biri sayılırdı.

Belə cəmiyyətdə bilik dairəsi, təfəkkür çevikliyi, əsl intellektual azadlıq məsələsi başlıca ictimai problemlərdən uzaq idi. Bir həqiqəti də deyək ki, keçmiş SSRİ-də və sosializm cəbhəsinin

digər ölkələrində elmə, biliyə, maarifə yüksək dərəcədə hörmət göstərilməsi əsl əqli azadlığı təmin etməkdə çox mühüm amil idi. Bilik almağa daim böyük həvəs göstərilməsi adamların mühüm mənəvi tələbatı sayılırdı. Lakin...

Bununla birlikdə intellektual azadlıq probleminin öz daxili tərəfi də vardır.

«Şagird boş qab deyil ki, onu doldurasan, o elə məşəldir ki, onu gərək alışdırasan» - bu ifadə obrazlı deyilsə də çox parlaqdır. Alışqan yoxdur, şolələndirici bir şey də yoxdur. Düşünmək üçün kifayət qədər «düşüncə materialı» olmalıdır. Alban çarı Uruzun intellektual təfəkkürü Pompeydən qat-qat təmiz və sağlamdır. O, bəşər cəmiyyətinin toplamış olduğu yüksək biliklər dağını, dövlətini qorumaq üçün dağın ətəklərinə deyil, zirvəsinə qalxmış, Qasidin meydini qucaqlayıb ağlayan nişanlısı İlkcanın sədaqətinə əhsən demişdir. Bax elə buna görə də intellektual azadlığın daxili cəhətini nəzərdən keçirərkən təlimin şəxsi məqsəd aydınlığı, biliyi, informasiyanı qararağın forma və üsulları məsələsi birinci yerdə durur. Uruz ilə İberiya çarı knyaz Artakın dostmasına, təmmənasız bir-birinə köməyi həm etik, həm də estetik cəhətdən Həsənzadənin özünəməxsus qavrayışıdır. Bu da gerçəkliyin estetik özünəməxsusluğunu yalnız bir sıra daha ümumi cəhətləri ilə ölçülə bilər.

N.Həsənzadənin «Kulturologiya (Dünya mədəniyyəti tarixi)» kitabından məlum olur ki, XX əsrin adamının təfəkkürü öz dövrü üçün «az

məhsuldar olubdur». D.Tomson aşağıdakı bu sualı irəli sürməklə bəlkə də haqlıdır: «Sizə belə gəlmirmi ki,ancaq dahi adam təbii surətdə düşünür, bizlərdən qalanlarımız isə öz fikrini işə dəxli olmayan şeylərlə inadla yükləyirik?».¹ Doğrudan da dahilər, görkəmli adamlar, intellektual cəhətdən nadir olanlar:

*«Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,-
necə çıxar
qaranlıqlar aydınlığa?»*

*Yandın Nazim!
yana-yana bağırdın sən,
bütün Şərqi çağırdın sən.
Qulaqlarda qalib səsin,
düz deyiblər:
ölüm çox da sevinməsin! –
Sən ölmədin,
yer dəyişdin ulduz kimi şütiyyərək.
Səndən dedi
yağan Yağış
qopan Tufan,
əsən Külək.*

¹ D.Tomson. Gələcəyi görmək. Səh. 173. Xarici ədəbiyyat nəşriyyatı. M., 1961

² L.Mamiak, A.Vürmser.SSRİ-nin qəlbi açıqdır, səh.180,M.1961

* * *

*Qoy eşqini
min millətin ürəyində arasınlar.
Nəfəsini bu dağların
külləyində arasınlar.
Sən ölmədin...
Aman Nazim!
gör dilimə nələr gəlir
yox, yazmiram
Şerin sonu kədər gəlir.*
("**Mən bilsəydim**")

Bunların hamısı etik baxımdan cəmiyyətin, Türk dünyasının mütəfəkkir şairi Nazim Hikməti və estetik kamilliyi yaradıcılığının etiketinə çevirən Həsənzadənin əldə etdiyi müvəffəqiyyət sanki elə bir pillədir ki, biri-birinin parlaqlığını ifadə edir və bunu başqalarına bir məqsəd və ideal kimi nümunə göstərir. Bəs buna mane olan nədir? Başlıca maneə xüsusi mülkiyyət quruluşudur?!. Bunu nəzərdə tutan Fransız publisistləri: L.Maniak və A.Vürmser öz həmvətənlərinə müraciət edib deyiblər ki; «Bizim ölkəmizin sizin kimi sadə adamları, nə vaxtadək dözəcəksiniz ki, axmaqlığın yüksək dərəcəsi təbiəti və insanı həbsdə saxlasın?». Bu planda da sosializm quruluşunun aradan qaldırılması insan mənəviyyatının azad edilməsi üçün məhz birinci şərt oldu və XX əsrin 90-cı illəri Azərbaycanın müstəqilliyini təmin etdi. N.Həsənzadə yazdı:

*Raketlər sancılır torpağımıza,
İyirminci əsrin nizəsidir o.*

* * *

*Yanır Azərbaycan, odlar diyarı,
daşı torpağına qarışib yanır.
Dünyani yandırdı Sabir aşarı,
İndi öz heykəli alışib-yanır.*

* * *

*Amma yüz illərlə yad bayrağını,
asdıq bayramlarda öz qapımızdan.*

(«Nəriman»)

Bu misralar məcbur edir ki, beytlerin estetik kamilliyinə, məsələnin digər cəhətinə də diqqət yetirilsin. Axı, intellektual azadlıq və bilik bir-biri ilə qarşılıqlı surətdə bağlı olan anlayışlardır və bu 90-cı illərin faciəsinə bir işarədir. İnsan biliyi hər şeydən əvvəl təlim prosesində, bəlkə elə bu misraların oyatdığı hissədən alır. Son zamanlar orta məktəb, eləcə də ali məktəblərdə təlimin keyfiyyətini yaxşılaşdırmaq məsələsinin müzakirəsi qəzet və jurnallarımızın səhifələrindən düşmür. Etiraf edilməlidir ki, bu və ya başqa elmin səviyyəsi ilə onun modifikasiyası – məktəb ümumtəhsil fənni bir-birinə açıq-aşkar uyğun gəlmir. Bunun üçün Müstəqil Azərbaycan maarifini Avropa təhsil sisteminə integrasiya etmək nəzəriyyəçiləri bir araya gətiribdi. Baloniya sistemi bəyənilib.

Bu sahədə intellektual azadlığın təmin edilməsi yüz illərdən qalma mirasa qətiyyətlə son qoymaq, təlim prosesini yaradıcılıq vərdişləri qa-

zanmaq istiqamətində yönəltmək demək olardı, əsas fikri passivcəsinə məlumat toplamaq üzərində deyil, qabiliyyətin fəal inkişafı üzərində cəmləşdirmək lazımlı gələrdi. Həsənzadənin yaradıcılığında estetika məsələləri belə bir fikir formalasdırıb: – Həyat göstərir ki, hafızəni möhkəmləndirmək üsulları nə qədər təkmilləşsə də, insanın beyni ona lazımlı olmayan, artıq, yorucu olan şeyləri ya bir kənara tullayıb, ya da təhtəlşür dərinliklərinə atır. Qızıl Arslan («Atabəylər») Atabəylər dövlətini qorumaqda canından keçirər, bu elə mənəvi kamillilikdir. Psixoloqlar təsdiq edirlər ki, məsələn, tələbələr imtahan verdikdən sonra ilk saatlarda imtahan başlamazdan əvvəl, bildiklərinin 50%-ə qədərini unudurlar. Ötüb keçmiş təsirlərin nəticələrini demək olar ki, tamamilə unutmaq bacarığı insan üçün faydalıdır. Əgər biz hər hansı bir vaxtda daxil olmuş, bütün qıcıqların izlərini beynimizdə daim eyni qüvvə və eyni aydınlıqla saxlamış olsaydıq, təfəkkür mümkün olmazdı. Bunu hələ qədimlərdə başa düşürdülər. Makedoniyalıların (eramızdan əvvəl VI əsr) bir aforizmində deyilir: «Qoy, unutma ilə hafızə eyni dərəcədə bəxtiyar olsun: Hafızə qəşəngdir, gözəldir, unutma kədərin dostudur». İnforsasiyanı, məlumatı yadda saxlamağa, hifz etməyə, qorumağa, əvəzini verməyə yaxşıca hazır olmayı hər adam indi olduğundan xeyli çox bacarar və bacarmalıdır. Hafızə – mənəvi ehtiyacdır, burada fikir üçün material saxlanılmalıdır. İş heç də hafızənin həddən artıq yüklənməsində deyil, insanın «ha-

fizə qurğusunun» fəallılığından daha səmərəli istifadə edilməsindədir. «El nəğməkarı», «Hüseyn Cavid Rasizadə», «Aşıq Ələsgər», «Ədəbi irsimiz və şöhrətimiz», «Əli Tudə heç vaxt vətənsiz yaşamışdır», «Hüseyn Arif»ə həsr edilən məqalələrində Həsənzadə klassik və müasir irsə estetik baxımdan qiymət verərkən onların yalnız öz xalqı deyil, eyni zamanda bəşər mədəniyyəti qarşısındakı xidmətlərini əsas götürmiş və belə bir nəticəni yada salmışdır ki, onların yaradıcılığında estetik tərbiyə – insanda həyatda və incəsənətdə gözəllik və ülviliyi qavramaq, düzgün başa düşmək, qiymətləndirmək bacarığıdır: - H.Cavid «Mənim tanrıım gözəllikdir, sevgilim», - deyərkən məhz estetik hisslərin kamilliyini nəzərdə tutmuşdur. Lakin cəmiyyət inkişaf etdikcə estetik zövqün mənbələri də yeniləşir, zənginləşir, daha geniş vüsət kəsb edir... Ulu öndər Heydər Əliyevin hafızəsinin zənginliyi barədə danışsaq yerinə düşər. O fenomen hafızəyə malik siyasetçi kimi tanınır.

Mənə görə isə, fenomen – hərfi mənada möcüzə, istilahi mənada isə – yaratdığı bütün dəyərlər sistemi ilə örnək olub tarixin yaddaşında hadisə ola biləcək yeganə terminoloji məziyyətdir ki, bu da ən çox şəxsiyyətlərə və hadisələrə münasibətdə meyar kimi işlədir.

1996-cı ildə bir jurnalistin «Hafızəniz çox itidir, bununla fəxr etmək olar» fikrinə o, belə münasibət bildirmişdi: Hafızəni ağırlaşdırmaq deyil, cəmiyyət və xalqa xeyir gətirən, inkişafına təkan verən, əhvali-ruhiyyəni qaldıran yeni söz-

lərlə zənginləşdirməyə - vaxtı ilə böyük ingilis dramaturqu və filosofu Bernard Şounun dediyi bu sözlərini xatırlamaq istərdim, hər halda bu təhsil-lə bağlı olsa da, söhbətimizə müəyyən qədər dəxli var. Şou yazar ki, təhsildə hafızə ilə bağlı çox dərinə getmək lazımlı deyil, başlıca cəhət odur ki, uşağa «oxumağı, yazmağı və hesabı, pulun arlığıni düzgün qaytarmaq üçün lazımlı olan biliyi öyrədəsən, qalanlarını insan özü öyrənməlidir». Heydər Əliyev sözünə davam edib deyir ki, Şounun bu sözlərilə tam razılaşmaq olmaz, lakin B.Şounun aforizmində səmərəli toxum da vardır. Bu, normal insanın hafızəsini zənginləşdirməkdə əsasdır. Lakin biz ondan istifadə etməliyik, bir zamanlar bizim məktəblərimizdə də, 20-ci illərdə, köhnə azəriçiliyə qarşı mübarizə aparıлarkən əyintilər olmuşdur. Hər bir şagird az qala öz məsuliyyəti ilə vurma cədvəlini yenidən «kəşf etməli» olmuşdur. Bu əlbəttə, mənasız bir şey idi. Hafızəni əhəmiyyətsiz sözlərlə yükləmək, əsas məsələni unutdurmağa səbəb olar. Hafızə ilə ehtiyatla davranmaq lazımdır.

ESTETİKA DƏRSİNİ POYLU BEŞİYİNDƏN ALAN ŞAİR

*Bu dünyanın gözəl vaxtı
Poyluda qaldı,
bir qız mənə süzgün baxdı,
Poyluda qaldı,
göy üzündən ulduz axdı, Poyluda qaldı,
taleyimin dalısınca getdim Poyludan,
beşiyimin görüşünə döndüm sonradan.*

Nəriman Həsənzadə

Nəriman Həsənzadənin poeziyası estetik gücünü Poyluda – beşikdə anası Nabat xalanın «alovdan, oddan güclü» olan laylasından alıbdır.

*Laylay dedim ucadan,
səsim çıxdı bacadan.
Allah səni saxlasın
«Çiçəkdən», «qızılca»dan.*

Bu lirik oxşamanı, bayatını, ana laylasını şairin özü də xatırlayır:

*Laylamı çalıblar məhəbbət ilə,
Bayati deyiblər beşik başında.*

Bu misralar xalqın idealını tərənnüm etdiyi üçün onun həyat mübarizəsi estetik gücünü xalq yaradıcılığından alıb, hissi qabiliyyət daşıyır. Və bu insan adına, onun şərəfinə xidmət etdikdə böyük ictimai əhəmiyyət daşıyır. Lakin qeyd etmək lazımdır ki, Həsənzadə XX əsrin ikinci yarısında haqsızlıqlara qarşı mübarizə apararkən qırmızı imperiya ilə barışmayıb, yaşadığı quruluşu mənfi qəhrəmanın dili ilə tənqid edibdir. Estetikaya daxil olan hər bir söz, istilah və ifadə estetik kateqoriyaların nəzəri əhəmiyyəti nə qədər mühüm olsada, onlar həyatın və incəsənətin bütün tükənməz estetik zənginliklərini özündə əks etdirib. Bu estetik hisslərin əks-sədası olan lirik nəğməsini oxudandan sonra uçub qaçan quşlara bənzəməyibdir... Axı lirik şeir, nəğmə insan qəlbini riqqətə gətirməli, durultmalı, orada özünə yer tutmalı, Zümrüd quşu kimi onu isindirməli, zəhmət çəkməli, mübarizədə nəşəli və kədərli dəqiqlirlərdə insana yoldaş olmalı, onda nəcib estetik hisslər oyatmalı, onun mənəvi aləmini zənginləşdirməlidir.

Əgər Həsənzadənin aşağıdakı lirik misralarını insana məhəbbət poeziyası adlandırısaq biz onun estetik kamilliyini haqlı olaraq təsdiqləyib ədalət tərəfdarı olacaqıq:

*Gileylər dağıdır yüz xanimanı,
lakin ximanlar məskənim deyil.
Ürək, yaş artdıqca sevir dünyani,
ürək mənimkidir, yaş mənim deyil.*

Bu da bir həqiqətdir ki, Həsənzadənin poeziyası ictimai-siyasi və fəlsəfi-estetik qavrayışı aydın olan poeziyadır. Yuxarıda misal gətirdiyimiz misralarda hissi qavrayış adı estetik qavrayışa çevril-diynə görə insanın gözəllik qanunlarını mükəmməl surətdə öyrənməsinə kömək edir. Və məlum olur ki, bu estetik həzzdir: «Ürək», «yaş», «dünya» insani hissin harmoniyasında dialektik qanunlara cavab verir və xalq onu sevir. Çünkü, o, ictimai münasibətlər zəminində formalaşır, xalqa və müstəqil Azərbaycana xidmət edən, humanizm ideyalarını təbliğ edən poeziyadır. Əlbəttə, bu poeziyanın estetikası, müvəffəqiyyəti təkcə mövzudan asılı deyil, həm də onu etik və estetik cəhətdən necə şərh etməkdən, şairin şəxsi keyfiyyətlərindən çox asılıdır. Onun poeziyası fərdiyətçilikdən, sensualizmdən uzaqdır, dar subyektiv duyğuların tərcüməni deyildir. Müəllifin bu poeziyası geniş ictimai motivli poeziyadır və o, ictimai problemlərin həlli istiqamətində inkişaf etmiş H.Cavid və S.Vurğun sənətindən öyrənmiş, yaşadığı quruluşun adamlarının mübarizəsini özünəməxsus bir inamla tərənnüm etmiş, Poyluda – beşikdə estetik kamillik dərsi almışdır...

DOSYE

«Ömrinü elmə sərf edən
adam heç vaxt ölmür».

Həzrəti Məhəmməd
Peyğəmbər

Həsənzadənin yaradıcılığında estetika məsələlərində insanın xüsusi bir mövqeyi var. Bu mənada, o, bir tərəfdən, öz dünyasının – poeziya dünyasının sakinidir və öz hisslərinə qapılmışdır, digər tərəfdən, ilahi aləmə bağlı olan qəlbi, istəyi vardır. Bu istək gözəllikdən zövq almaqla özünü daha məsusud və xoşbəxt sayır. Hərdən səhv edib zövqü ləzzətlə qarışdırırsa da, həqiqəti məcazlardan ayırd etməyi bacarmasa da (ilham pərisi sözə baxmayanda), gözəlliyi özündə yaşıdan insanın başqa varlıqlardan üstün olması və onun şairlərin Allahın yer üzündə xələfləri olduğuna inam yaratmaqla özünü təsdiqləmiş, məhəbbət və mərifət ilə dolu ürəyə malik olmuş dodaqları bu misraları piçildamışdır:

*Dünyada sevgi də, məhəbbət də var,
amma əvvəlcədən söz demək olmur.
Dünyada elə bil bir qismət də var, -
bəlkə də qismətdən çox yemək olmur.*

İrfani hal və irfani söz – hər ikisi şəksiz, elə mövzularıdır ki, səadət axtaranların diqqət mərkə-

zində daim qərar tutmuşlar. Bu adamların davranış tərzindən və sözlərindən ilham almaqla yolu quyudan ayırmaq «Siratəl-müstəqim»ə addımlamaq mümkündür.

Həsənzadə estetika aləminə səyahət zamanı poeziyanın sirlər xəzinəsindən, dövrün xətasından salamat qalsın deyə, yan keçmiş, istehza və kinayədən istifadə etmiş, dövrün ideologiyasından çəkincə də, Həsənzadə gerçəklikdən qaçmayış, sözü yerində deməyi bacarmışdır. O, sözləri məna lətifiliyinə və kəlam zərifiliyinə görə seçib beytlərdə yerləşdirmişdir. Həsənzadə heç vaxt estetikanın nüfuzuna xələl gətirən heç bir kobud və qəliz söz deməmişdir. O, yaxşı bilirdi ki, qəliz və kobud söz estetik ola bilməz.

*Oğlanlar, qızlara hörmət eləyin,
ya sevin qızları, ya rədd eləyin.
Aldadıb atmayın, günahdı qızlar,
Sabahkı ən əziz anadı qızlar.*

*Qızlar aldanandı, siz aldatmayın,
Aldanıb yanının qanı buz qalar.
Qolları üstündə gedib yatmayın,
Yazıqdı, əbədi yuxusuz qalar.*

Həsənzadə bunu belə bir şəkildə, taleylə bağlayır və izah edib deyir: «Qızla görüşə gedən oğlan, əslində, taleyi ilə görüşə çıxır: lakin o, bundan hələ xəbərsizdir. Biz sanki bir ömürdə iki ömür yaşayırıq: cavaklıq və qocalıq. Gərək, o

gənc elə eləsin ki, cavanlığı-nadanlıq, qocalığı - peşimançılıq olmasın».¹

Ariflik çoxmənalılıqdır, kamalın dərk olunmasına, mənanın gözəlliyyinə nail olmuş Həsənzadə gözəlliyyin zirvəsində yerləşmiş sözlər demisidir. O, misralarda sözlərə estetik ruh və can vermişdir. Xalq şairi, mərhum Cabir Novruz Həsənzadənin «Zümrüd quşu» poemasına yazdığı ön sözdə həmkarı barədə belə deyir: «Nəriman Həsənzadə hörmət etdiyimiz və ilhamına inandığımız şairlərdəndir. Onun istedadı qaynar bulaqdır. Hazırda o, yetkinlik dövrünü keçirir. Heç kəsə oxşamayan bir nəfəsi var.

Mən Nərimanla dəfələrlə poeziya məclislərində olmuşam. Görmüşəm ki, o, kütlə ilə, xalq ilə hərarətli söhbəti, poetik ünsiyyəti bacarır...»².

Həsənzadə təbiətən təxəyyülü zəngin şairdir və buna görə də o, «həyat hər şeydən zəngin və dolğundur» fikrində yüksəklik və ideallıq üzərinde dayandığı üçün Nərimanov, Uruz, Qızıl Arslan, Güləçar, İlkcan, Məlikə Aydan, Qasid, Zümrüd quşu kimi ideal obrazlar yaradarkən tarixin səsinə qulaq asmış, idealın ictimai və estetik mənasını anlamağı maariflənmiş ağlın birinci əlaməti saymış – Nizami, Əcəmi, Əbübəkir obrazlarını tarixilik baxımından düzgün əks etdirmişdir. Bu prosesdə idealın ictimai mənası budur ki, ideal insanların ictimai tarixi təcrübəsindən doğur və bu idealın mənbəyi insan tərəfindən dəyişdirilə

¹ N.Həsənzadə. «Tariximiz, taleyimiz», Bakı, 2002, səh.513.

² N.Həsənzadə. «Zümrüd quşu». Bakı, 1976, səh.7.

bilən gerçəklikdir. İdealın estetik cəhəti isə özünü sənətkarın yaratdığı bədii surətlərdə göstərir. İşlənilmiş bədii surət həyatda olan ümumi cəhətləri əks etdirir. Buna görə də bədii surət nə qədər kamil olarsa, onun estetik və tərbiyəvi təsiri də bir o qədər güclü olar. «Nə elə acam ki, toxlara əl açam, nə elə toxam ki, aclara əl tutum» məsəli şairin özünəməxsus deyimidir, estetik və etik cəhətdən izahı insanı düşündürür. Düşünmək fəaliyyətdə deyilsə, kimə xeyiri var? Bu deyim kədər və gümrahlıq hissi yaradır. Kədərin estetikası gümrahlığa daha çox meyllidir.

1998-ci ildə Həsənzadənin Niyazi Nəsirə verdiyi müsahibədə belə bir həqiqəti araya gətirir ki, sənətkar bədii surət üzərində işləyərkən onun yalnız estetik cəhətinə deyil, etik keyfiyyətlərinə də diqqət yetirməlidir. Bu cəhətdən klassik ədəbiyyatdan öyrənmək faydasız olmaz, çünkü bütün keçmiş realizmin nümayəndələri bu cəhəti həmişə diqqət mərkəzində saxlamışlar. Bədii surət nə qədər tipik olsa, etik cəhətdən yaxşı işlənsə, mənəvi cəhətdən zəngin olsa, onun ömrü də bir o qədər uzun olar. «Zümrüd quşu» poemasını xatırlamaq estetik cəhətdən insanı tarixin keşməkeşlərilə tanış edib mənəviyyatını zənginləşdirməkdə əvəzsiz keyfiyyətə malikdir. Doğrudur, Zümrüd adı canlı insan kimi tarixin heç bir mərhələsində yoxdur. Zümrüdüñ sonuna əlavə olunmuş quş (Zümrüd quşu) onu əfsanələşdirmiş, folklor'a bağlamışdır. Poemada Zümrüd öz sənəti ilə rusların «rus poeziyasının günəşini» adlandırdıqları Puşkinin ovsunlamışdır.

*Adladılar baxa-baxa,
ön otaqdan,
yan otağa.
Yeridilər gəbə üstə,
xalı üstə.
Yeridilər
çəmənlərin gülü üstə.*

* * *

*Kim deyir ki,
bir otağa dünya sığmaz, -
bir gəbəyə köçürülüb
bütün Qafqaz.
Aman Allah,
bu rəng nədir.... işıq nədir!
Təbiətə – bu təbiət,
gözəlliyə – bu gözəllik
əlavədir....*

Belə bədii surətin mənəvi aləmi – «Ayağının başlığıyla, dodağının yaşlığıyla» – yalnız müəsirləri üçün deyil, gələcək nəsillər üçün də əhəmiyyətli – maraqlı olur. Çünkü gələcək nəsillər həmin surətlərdə (Zümrüd quşu və Puşkin) olan və ümumbəşəri məna kəsb edən mənəvi keyfiyyətlərin estetikası ilə üzləşirlər və bu cəhətdən onlar üçün də doğmadır.

Prometey, Faust, Hamlet, Otello bütün dövrlərin adamlarını həyəcanlandırmış və həyəcanlaşdıracaqdır. Bu, həmin bədii surətlərdə ümum-

bəşəri etik keyfiyyətlərin öz inikasını tapmasının nəticəsidir. Deməli, etik məna hər bir estetik zənginliyə malik surətin bədiiliyi üçün əsaslı şərtdir. Mənəvi cəhətdən yoxsul olan gözəllik kimə və nəyə lazımdır? Belə gözəlliyin heç bir estetik təsiri də olmaz.

Həsənzadənin dediyi kimi, ideal qəhrəman şairin ideallarına, həyata, tarixə və gələcəyə olan baxışlarına uyğun olur və həmin baxışları tərənnüm edir.

Həsənzadənin yaratdığı Uruz, Qasid, («Pompeyin Qafqaza yürüşü»), Qızıl Arslan və Əcəmi («Atabəylər») surətləri də məhz belə ideal qəhrəmanlardır. Bu insanlar öz zamanlarının övladlarıdır, həm də estetik cəhətdən ümumbəşəri insanlardır.

Onların Uruz, Qasid və Artakın simasında insana və insanlığa məhəbbət, insan azadlığına qəsd edənlərə dərin qəzəb hissi öz gözəl ifadəsini tapmışdır. Qədim Roma sərkərdəsi və fatehi Pompeylə üz-üzə dayanan Qasidin möğrur simasında böyük bir xalqın – əyilməz vicdanını, İlkcanın Pompeyə cavabında Alban qızının – bütün Alban qadınlarının namus-qeyrətini, bəşəriyyəti qul halında saxlamaq istəyənlərlə döyüşən, estetik kamilliyə malik olan insanları görürük. Bir xalqa, bir millətə aid olan bu nəcib sifətlər, həm də ümumbəşəri məna kəsb edir.

Həsənzadə müsahibələrində deyir ki, surətin etik cəhətdən güclü olması təkcə müsbət qəhrəmanlara aid deyil, həm də mənfi qəhrəmanlara:

Pompey, İnanc xatun, II Tiqrən, Toğrul bəy və Əbuşərə də aiddir. Həmin surətlərdə mənəvi şikəstlik kimi cəhətlər ümumbəşəri mövqedən verilmişdir. Eybəcərliyi, fənalığı əks etdirən işgalçı Pompey, satqın II Tiqrən və İnanc xatun surətləri estetik zövqün tələblərinə cavab verir. Çünkü bu surətlər bizdə eybəcərliyə, fənalığa qarşı mübarizə hissini gücləndirir. Əlbəttə, burada bizə gözəl görünən, estetik zövq verən Həsənzadənin yüksək estetik idealı və sənətkarlığıdır. Məhz bu ideal və sənətkarlıq sayəsində Pompey, İnanc xatun, II Tiqrən və şahzadə Tiqrən həyatı bir obraz kimi, rəzillik, qatılık, satqınlıq etikasına sahib bir insan kimi gözlərimiz qarşısında canlanır.

N.Həsənzadə publisistikasında bu fikrə aydınlıq gətirmək məqsədilə deyir ki, ideal qəhrəman yaratmaq üçün sənətkar özü zamanın, həyatın və bədii idrakin yüksək pilləsinə qalxmalıdır. Öz dövrünün çətin şəraitində: həm sosializm, həm də müstəqillik şəraitində yaşayan şair bu azad-müstəqil cəmiyyətin vətəndaşını elə bir yüksək bədii idrak zirvəsinə qaldırmalıdır ki, yaradılan surət bir çox nəsillər üçün nümunə, müəllim və tərbiyəçi ola bilsin.

Bəs belə surətlərin yaradılması nədən və kimdən asılıdır? Obyektiv şəraitin çətinliklərindən qorxmamaqdan, məcaz və metaforalardan istifadədə subyektiv amillərdən, xüsusən sənətkarın vətəndaşlıq mövqeyindən, onun özünün mənəvi aləmindən asılıdır. Biz vətəndaşlıq mövqeyini əsil etik mövqe hesab edirik ki, bu mövqe tərəqqiyə

kömək etsin və müstəqillik qazanan xalqın arzu və istəyinə uyğun olsun. Belə olduqda istedadlı sənətkar gerçəkliyin daha vacib cəhətlərini ümumlişədirir və gözəl, insani idealın tərənnümçüsü olur. Hansı sənətkar xalqdan, onun idealından ayrılib mürtəce qüvvələrin idealını tərənnüm edirsə, belə sənətkar estetik zövq verən gözəl əsərlər yarada bilməz. Əgər yaradılsada, onun obrazları emosiya nöqtəyi-nəzərindən gücsüz olar.

Emosiya – enerjinin səfərbər edilməsi üsuludur: ehtiras (emosiya) olmadıqda şəxsiyyət sönüküsür və insan passivləşir. Necə deyərlər, emosional olmayan adamlar kütdürlər, heç nəyə reaksiya göstərmirlər, heç nə istəmirlər, heç nə istəməmək – isə fəlakətdir.

«İnsan üçün ən dəhşətli şey – gözləri açıq ikən yatmış adama çevriləkdir», belə adam baxır, lakin heç nə görmür, heç bir şey haqqında düşünmür, heç bir işlə məşğul olmur.

Emosiya ilə bağlı onu da deyək ki, ayrı-ayrı hallarda, mənfi enerji və stress təkcə zərər yox, xeyir də gətirə bilər. Bəzən dərd, məşəqqət, kədər insanların enerjisini olmazın dərəcədə artırır. Məlum olduğu kimi, Həsənzadənin yaradıcılıq enerjisinin ən coşğun çağrı ölüm-gün yoldaşı Sara xanımdan ayrı düşdüyü – Sara xanımın vəfatından sonra tənha qaldığı dövrə təsadüf edir. Saralı və Sarasız günlərdən bəhs edən şeirləri bir-birindən fərqlənir. Birincidə, xoş əhval, ikincidə kədər hissi hakimdir. Amma hər ikisi də emosionaldır. Lakin şairin kədərli şeirləri də estetik zövq mən-

bəyidir. Bu kədərdən doğan «əzabı» Həsənzadə daha çox rəğbətləndirir. O, əzabı ən normal adamın bədən üzvü sayır:

*Əzab – bədənimin o da bir üzvü,
mən o əzablarla normalam, düzü.
Bir quru taxtadır sevdasız ürək,
qisməti nə sevinc, nə kədər olar.
Məni əzablardan xilas eləmək,
Şikəst eləməyə bərabər olar.
Mənə iztirab ver...
çəkə bilərəm,
hissiz yaşamağa qiyma sən məni.*
(«Mənə iztirab ver»)

Bəs şairin iztirab və hiss barədə bu dediklərini necə şərh edək?! «Sən mənə bəxş etdin bu iztirabı». Söhbət iztirabı verən qızın gözəlliyindən gedir. Gözəlin iztirabı da gözəl olur. Bu iztirab – emosional sarsıntı bəzən hər hansı bir başqa təsirdən güclü olur...

Nəticə olaraq deyək ki, əsrlər keçəcək, lakin Nəriman Həsənzadənin müxtəlif janrlı əsərləri öz məna və əhəmiyyətini itirməyəcəkdir. Çünkü, onun yaradıcılığında estetika məsələləri – **poeziyası sözün həqiqi mənasında xalqın poeziyasıdır, dramaturgiyası xalqın mübarizə tarixidir**. Bu tarix yaxın və uzaq keçmişdən, Atabəylər dövlətinin möhkəmləndirilməsindən bəhs edir... Dövləti olmayan millət də millət deyil... Biz türkük, Dövlətimiz qədimdir, türkçülüyümüzələ fəxr

edirik. Türk mədəniyyətinə, türk zövqünə və türk şüuruna malik insanlıq, bizdə estetika və əxlaq aparıcıdır, dinə inamda əqidəli millətik. Türkün estetikası estetik zövqə, insanların ictimai praktikası isə hər şeydən əvvəl istehsal – yaradıcılıq fəaliyyətindən doğan və tarixən əmələ gələn, tanrıının qismət etdiyi qabiliyyətdir. Burada mühakimənin nəticəsinə əsaslanıq – estetik mühakimənin çıxış nöqtəsi insan tərəfindən, onu əhatə edən predmet və hadisələrin, həmçinin, müəyyən estetik xassələrə malik olan sənət əsərlərinin bilavasitə qarşılmasına dairdir. Həsənzadə yaradıcılığında bütün bunlar yüksək səviyyədə əhatə olunmuşdur.

ƏDƏBİYYAT

1. Heydər Əliyev. Tarix, tarixdir. Bakı, 1996.
2. N.Həsənzadə. Mənim gecəm-gündüzüm. Bakı, 1973.
3. N.Həsənzadə. Seçilmiş əsərləri. Bakı, 1974.
4. N.Həsənzadə. Kimin sualı var. Bakı, 1984.
5. N.Həsənzadə. Mənim nigahımı pozdu təbiət. Bakı, 1989.
6. N.Həsənzadə. Tariximiz, taleyimiz. Bakı, 2002.
7. N.Həsənzadə. Kulturologiya. Bakı, 2005.
8. N.Həsənzadə. Poylu - beşiyim mənim. Bakı, 2007.
9. Güldanə Əmrullahqızı. Nəriman Həsənzadənin lirikası. Bakı, 2003.
10. S.Şükürov. Nəriman Həsənzadənin həyatı yuxudur, intəhası «Cənnət» yuxusu. Bakı, 2004.
11. S.Şükürov. Nəriman Həsənzadənin yaradıcılıq yolu. Bakı, 2004.
12. S.Şükürov. Nəriman Həsənzadənin dramaturgiyası. Bakı, 2007.
13. S.Şükürov. Heydər Əliyev: Ədəbiyyatımız və mənəviyyatımız. Bakı, 2005.
14. K.Marks, F.Engels. Feyerbax, Materialist və idealist baxışların əksliyi. Moskva, 1966.
15. K.Marks, F.Engels. Əsərləri. I cild.
16. F.M.Dostayevski. Əsərləri, külliyyat. 4-cü cild. Moskva, 1956.
17. R. Mills. Hökmran elita. Moskva, 1959.
18. N.Berdyayev. Bərabərsizlik fəlsəfəsi. Berlin, 1923.
19. A.Borovoy. Anarxizm dünyabaxışında şəxsiyyət və cəmiyyət. Moskva, 1920.
20. B.Qrusin, V.Çikin. Nəslin andı. Moskva, 1962.
21. «SSRİ-də sosiologiya». Məcmuə, I c., Moskva, 1965.
22. «İnsan və onun işi». Moskva, 1967.
23. V.N.Maysişşev. Tələbat insanın münasibətləri kimi. (ADU-nun əsərləri, fəlsəfə elmləri seriyası 16-cı buraxılış, 1959).
24. «Bolşevik» jur. №11-12, 1939.
25. C.B.Furst. Əsəblər, insan, onun mühiti, daxili aləmi. Moskva, 1957.
26. İ.İ.Meçnikov. Nikbinlik etüdləri. Moskva, 1964.

27. F.Hegel. Əsərləri. III və XII cild.
28. M.Koen. Amerika düşüncəsi. Moskva, 1958.
29. L.Qurko. Amerika ruhunun böhrəni. Moskva, 1958.
30. V.S.Moem. Yekun vuraraq. Moskva, 1957.
31. C.Bruner. Təlim prosesi. Moskva, 1962.
32. D.Tomson. Gələcəyi görmək. Moskva, 1961.
33. L.Mamiak, A.Vurmser. SSRİ-nin qəlbi açıqdır. Moskva, 1961.
34. P.V.Kopnin. Düşüncə və zəka, idrakda onların funksiyası. «Voprosı filosofii». № 4. 1963.
35. Lui de Broyl. Elmin çığırları ilə. Moskva, 1962.
36. A.Klark. Gələcəyin əlamətləri. Moskva, 1966.
37. P.V.Kopnin. İdeya təfəkkürün formasıdır. Moskva, 1963.
38. N.Hartman. Estetika. Moskva, 1958.
39. P.V.Kopnin. Hipoteza və gerçəklilikin dərk edilməsi. Kiiev, 1962.
40. A.A.Taxo-Togu. Некоторые вопросы эстетики Лукиана. Сб. «Из истории эстетической мысли древности и средневековья». Москва, 1961.
41. З.А.Покровская. Эстетические взгляды. Лукреция (идеал женской красоты). «Asta Antiqua Asade miae Seientiari... Ninqaricae», 1969, XVII, №1-2.
42. А.А.Тахо-Тогу. Классическое и эллинистическое представление о красоте в действительности и искусстве, «Эстетика и искусство». М., 1965.
43. В.Ф.Асмус. Искусство и действительность в эстетике Аристотеля. Сб. «Из истории эстетической мысли древности и средневековья». М., 1961.
44. Р.Ю.Виннер. Эстетические и религиозные воззрения Сенеки. «О тетре». «Временник Гини», II, L., 1927.
45. В.Ф.Асмус. Шиллер как философ и эстетик. В кн. Шиллер. Собрание сочинений, т. VI. М., 1957.
46. А.Ф.Лосев. «Эстетическая терминология ранней греческой литературы». «Ученые записки МГПН им. В.И.Ленина». м. 72, 1964.
47. А.Ф.Лосев. История античной эстетики. М., 1963, 1969, 1973.
48. İ.S.Şklovski. Kainat, həyat, zəka. Moskva. 1965.
49. E.İlyenkov. Fantaziyanın estetik təbiəti haqqında. «Voprosı estetiki» 6-cı buraxılış. Moskva, 1964.

50. N.M.Amosov. Təfəkkürün və psixikanın modelləşdirilməsi. Moskva, 1967.
51. V.M.Qluşkov. Kibernetika və zehni əmək. Moskva, 1965.
52. A.Yekerov. İskusstvo i obşestvennaya jizn. Moskva, 1959.
53. Mir Cəlal. Əsil sənətkar. «Ədəbiyyat və incəsənət» qəz. 12 may 1965-ci il.
54. S.Vurğun. Biz və tarixi keçmişimiz. «Ədəbiyyat» qəz. 27 iyul 1945-ci il.
55. S.Vurğun. Milli vüqar və gənclik. «Kommunist» qəzeti. 1 oktyabr 1944-cü il.
56. Mirzə İbrahimov. Həyat və ədəbiyyat. Bakı, 1947.
57. V.Q.Belinski. Rus ədəbiyyatı klassikləri haqqında. Bakı, 1954.
58. M.Arif. Səməd Vurğunun dramaturgiyası. Bakı, 1964.
59. M.Arif. Ədəbi-tənqid məqalələri. Bakı, 1958.
60. Mehdi Hüseyn. Ədəbiyyat və sənət məsələləri. Bakı, 1958.
61. N.Q.Çerniševski. Sənətin varlığı estetik münasibətləri. Bakı, 1956.
62. Fuad Qasımcadə. «Qəm karvanı, yaxud zülmətdə nur». Bakı, 1968.
63. İzzət Rüstəmov. «Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri». Bakı, 2001.
64. M.Z.Hüseynov. «Təfəkkürün anlayış-kateqorial aparatı: qnesoloji və metodoloji təhsil». Bakı, 2003.
65. Hikmət. Məc. 2007. № 11.
66. Esmira Cavadova. Sətirlərdə döyünən ürək. Bakı, 1988.
67. Xatəmül – Ənbəya Həzrəti Məhəmməd və həyatı Əli himmət Bərki Osman Kəskioğlu. Ankara, 1993.

Sadiq Şükürov 1925-ci il dekabrın 31-də qədim Azərbaycan torpaqları olan İrəvan əyalətinin Uluxanlı (Masis) rayonunun Zəhmət kəndində anadan olmuş, ibtidai və orta təhsilini orada almışdır.

Doğma xalqının tarixini, ədəbiyatını, mədəni keçmişini dərinən öyrənmək arzusu ilə yaşıyan istedadlı gənc bir sira maddi və mənəvi çətinliklərə baxmayaraq, Bakıya gəlir və o vaxtkı Lenin adına ADPI-yə (indiki Dövlət Pedaqoji Universitetinə) qəbul olur, orani müvəffəqiyyətlə bitirir (1951-1955-ci illər).



Sadiq Şükürovun elmi, ədəbi və pedaqoji nailiyyətləri çoxdur. Görkəmli elm adamlarına xas olan sadəlik və təvazökarlıq, təbiilik və səmimiyyət Sadiq müəllimin təbiətinə də aiddir. O, hazırda Gəncə Dövlət Pedaqoji Universitetində kafedra müdürü işləyir. Gəncə Dövlət Pedaqoji Universitetinin tələbələri professor Sadiq Şükürovun adını Respublikamızın tanınmış elm xadimləri sırasında çəkməklə fəxr edə bilərlər. Beləliklə məmənniyyətlə demək olar ki, bu görkəmli Azərbaycan aliminin əsərləri filologiya elmimizi zənginləşdirmiş, tələbələrin pedaqoji təhsili sahəsində əvəzsiz xidmət göstərmişdir və indi və göstərmekdədir.

1995-ci ildə Gəncə İcra Hakimiyyətinin təşəbbüsü ilə 70 illik yubileyi keçirilmişdir.

Dünya şöhrətli Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı Respublikada ilk dəfə "Dörd müsahibə" (1995), "Tarix - tarixdir" (1996), "Millət atası" (2000), "Millet atası" (Ankara, 2002), "Ata və oğul" (2002), "Heydər Əliyev ədəbiyyatımız və incəsənətimiz haqqında" (Seçilmiş əsərləri-2004), "Heydər Əliyev: - Ədəbiyyatımız və mənəviyyatımız" (2005) kitabları çap olunmuşdur. "Gəncəli Cavad xan..." (1992), "Gəncə faciəsi" (2001), "Gəncənin tarixi abidələri" (1998), "Nizami qəbrinin taleyi" (2002), "Gəncəli şair Əli Şövqi..." (2003), "İrəvan hakimi Hüseynqulu xan" (2001), "Uluxanlı" (1999), "XIX və XX əsr Azərbaycan ədəbiyyatına aid materiallar" (2002), "İrəvanın birinci - əllinci xanı" (2006), "Tarixdə yaşayan xatırələr" (2006), «N.Həsənzadənin həyatı yuxudur, intəhası «cənnət» yuxusudur» (2004), «Nəriman Həsənzadənin yaradıcılıq yolը» (2004), «Nəriman Həsənzadənin dramaturgiyası (Ədəbiyyatın tarixə, tarixin ədəbiyyata integrasiyası)» (2007) və s. kitabların; dörd dildə 400-ə yaxın müxtəlif mövzulu elmi-publisistik və elmi-metodiki məqalələrin də müəllifidir.

MÜNDƏRİCAT

Dəyərli tədqiqat əsəri (prof. İzzət Rüstəmov)	3
Giriş	9
Estetika tarixinə gəzinti	32
Əxlaq, etika və estetika.....	61
Estetik qavrayış gözəl hisslər yaradır	76
Estetika dörsini Poylu beşiyindən alan şair	101
Dosye.....	104
Ədəbiyyat.....	114

Kompüter
dizaynı:
Aliyə Qabilqızı

Kompüter
yığımı:
Zülfüyyə İsmayılova

Yığulmağa verilmiştir:

12.11.2008

Çapa imzalanmıştır:

28.03.2009

Tirajı:

300

Həcmi:

7,5, ç.v.